

1. Hansı ölkə xam neftin hasilatı üzrə ildə 550 mln. tondan artıq olmaqla dünyada liderdir
 - ABŞ
 - Səudiyyə Ərəbistanı Krallığı
 - Venesuela
 - İran
 - √ Rusiya Federasiyası
2. GUAM regional iqtisadi blokuna hansı ölkə daxil deyildir
 - Gürcüstan
 - Azərbaycan
 - Moldova
 - Ukrayna
 - √ Özbəkistan
3. Böyük Britaniyanın ixracının yarısını hansı mallar təşkil edir
 - √ maşınlar və nəqliyyat vasitələri
 - ərzaq məhsulları
 - Toxuculuq məhsulları
 - Kənd təsərrüfatı bə baliğçılıq məhsulları
 - elektron və elektrotexnika
4. Müasir mərhələdə Böyük Britaniya sənayesində Elmtutumlu sahələrinə aid edilmir
 - elektron və elektrotexnika
 - aerokosmos
 - √ nanotexnologiyalar və İT
 - dənizdə neftin hasilatı üçün avadanlıq istehsalı
 - b) Cihazqayırma və əczaçılıq
5. Yaponiyanın dövlət borcunun artmasına səbəblərinə aid edilmir
 - √ vergilərin yığılmasının aşağı səviyyəsi
 - Xammal və enerji resurslarına sərf olunan xərclərin artması
 - 1980-ci illərdə baş vermiş maliyyə böhranına görə
 - Struktur islahatların həyata keçirilməsinə görə
 - Sosial təminatına sərf olunan xərclərin artması
6. Aşağıda adı çəkilən ölkələrdə əhalinin Qocalması xarakterikdir
 - İEOÖ
 - YSO
 - √ İEO
 - Tranzitiv ölkələr
 - Sənayecə inkişaf etmiş ölkələr
7. Alternativ enerji resurslarından kifayət dərəcədə istifadə edilməməsinin səbəblərinə aid edilmir
 - ETT-nin lazımı səviyyədə olmaması
 - Yeni texnologiyaların istifadəsinə marag göstərilmir
 - Dünya bazarında təbii resursların qiymətləri aşağı səviyyədədir
 - √ Dünya bazarında təbii resursların qiymətlərin kəskin artması
 - böyük həcmdə xərclərin tələb olunması
8. Aşağıda adı çəkilən ölkələrdən hansıları yanacaq-energetika resurslarına görə özünü praktiki olaraq təmin edir

- ABŞ
- Çin
- √ Norveç
- İngiltərə
- Monqolustan

9. Milyardlərinin sayı ən çox olan ölkə hansıdır

- Yaponiya
- Almaniya
- Səudiyyə Ərəbistanı
- Böyük Britaniya
- √ ABŞ

10. Qərbi Avropa ölkələrində sabit valyuta zonası yaradılmışdı

- √ 90-cı illərin əvvəllərində
- 70-ci illərin sonunda
- 80-ci illərin ortasında
- 80-ci illərin sonunda
- 90-cı illərin ortasında

11. Avropa Kömür və Polad Birliyi hansı plan əsasında yaranmışdı

- «Can Manne» planı əsasında
- √ «Şuman» planı əsasında
- Roma müqaviləsi əsasında
- Maastrixt müqaviləsi əsasında
- «Marşall» planı əsasında

12. Marşall planı əlaqədar idi

- Avroatomun yaranması ilə
- √ Qərbi Avropa ölkələrinə ABŞ-ın iqtisadi yardımı ilə
- Müttəfiq ölkələrə hərbi yardım ilə
- Avropa ölkələrinin hərbi sənayesinə beynəlxalq nəzarətlə
- Ümumi bazarın yaradılması ilə

13. Asiya və Amerika dövlətlərinin daxil olduğu inteqrasiya əməkdaşlığı sahəsində mövcud olan ən böyük iqtisadi təşkilat hansıdır

- NAFTA
- Aİ
- √ ATES
- OPEK
- İƏİT

14. XX əsrin 80-ci illərində Avropa Azad Ticarət Assosiasiyasının tərkibinə hansı ölkə daxil deyildi

- √ Fransa
- İslandiya
- Lixtenşteyn
- Böyük Britaniya
- İsveçrə

15. Son onillikdə Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri hansı prinsip üzərində inkişaf edir

- Siyasiləşmə
- Sülh naminə əməkdaşlıq
- √ İqtisadi məqsəduyğunluq
- Mövcud problemlərə eyni yanaşma

- Legitimlik

16. Azərbaycan Respublikasının ixracının çox hissəsi hansı ölkənin payına düşür

- ABŞ
- √ İtaliya
- Belçika
- Almaniya
- Danimarka

17. 1993-cü ildə Siyetl şəhərində aşağıda göstərilən biri iqtisadi proqramlara aid edilmir

- Regional və qlobal ticarətin liberallaşması
- c)Texnoloqiya üzrə əməkdaşlıq
- d)Azad ticarət zonaların yaradılması
- √ Makroiqtisadi sabitliyinin yaranması
- b)Xarici investisiyalar üçün əlverişli investisiya mühitinin yaradılması

18. Almaniya siyasi sistemi necə xarakterizə olunur

- √ Prezident Respublikası
- Parlament Respublikası
- Müqəddəs İmperiya
- Milli-mədəni muxtariyyət
- Konstitusiyalı monarxiyası

19. Aşağıda göstərilən şəhərlər inzibati ələgəyə görə federal torpaqlara və hüquqi status baxımından region statusuna aiddir

- √ Stuttgart
- Rostock və Kiel
- Berlin, Bremen və Hamburg
- Berlin, Bremen
- Berlin, Hamburg və Magdeburg

20. Adambaşına düşən milli gəlirin səviyyəsinə görə lider ölkələr sırasına aid deyil

- Lüksemburq
- İsveçrə
- ABŞ
- √ Xarvatiya
- Norveç

21. Yapon iqtisadi modelini belə adlandırırlar

- Asiya modeli
- Ənənəvi model
- √ Qarışıq model
- Heç biri
- Skandinav modeli

22. Dünya ölkələrinin və regionların inkişaf səviyyəsinin qeyri-bərabərliyi hansı istiqamətlərə əsasən qiymətləndirilmir

- Elmi-texniki tərəqqinin inkişaf səviyyəsinə əsasən
- √ Əhalinin savadına və xarici dil bilmək qabiliyyətinə görə
- Əhalinin həyat səviyyəsinə görə
- Milli iqtisadiyyatın rəqabət qabiliyyətinə görə
- Əmək məhsuldarlığına görə

23. Aşağıda göstərilən təriflərdən hansı Yeni sənaye ölkələrə aiddir

- o ölkələrdir ki, ən aşağı səviyyədə sə-nayeləşmə kənd təsərrüfatı istehsalının məhdud mexanik-ləşməsi aşağı səviyyəli kapital qoyuluşu və əhalinn adamba-şına düşən ən aşağı gəlir səviyyəsi ilə xarakterizə olunur
- √ sürətlə inkişaf edən sə-nayə və əhalisinin adambaşına düşən gəlir dinamikası ilə xa-rakterizə olunur. Onlar dünya əhalisinin 3%-ni təşkil edir və dünya gəlirinin 3%-i onların payına düşür
- yüksək texnologiya tutumlu və dərinəndən ixtisaslaşdırılmış sənayeyə malik ölkələrdir ki, əha-lisinin adambaşına düşən gəlir səviyyəsinin yüksək olmasına gətirib çıxarır.
- Heç biri
- kasıb, lakin kapi-tal toplayan və öz sənayesini, dövlətin bazar strukturlarını inkişaf etdirən ölkələr qrupudur

24. Aşağıda göstərilən təriflərdən hansı inkişaf etməkdə olan ölkələrə aiddir

- o ölkələrdir ki, ən aşağı səviyyədə sə-nayeləşmə kənd təsərrüfatı istehsalının məhdud mexanik-ləşməsi aşağı səviyyəli kapital qoyuluşu və əhalinn adamba-şına düşən ən aşağı gəlir səviyyəsi ilə xarakterizə olunur
- sürətlə inkişaf edən sə-nayə və əhalisinin adambaşına düşən gəlir dinamikası ilə xa-rakterizə olunur. Onlar dünya əhalisinin 3%-ni təşkil edir və dünya gəlirinin 3%-i onların payına düşür
- yüksək texnologiya tutumlu və dərinəndən ixtisaslaşdırılmış sənayeyə malik ölkələrdir ki, əha-lisinin adambaşına düşən gəlir səviyyəsinin yüksək olmasına gətirib çıxarır
- Heç biri
- √ kasıb, lakin kapi-tal toplayan və öz sənayesini, dövlətin bazar strukturlarını inkişaf etdirən ölkələr qrupudur

25. Aşağıda göstərilən təriflərdən hansı inkişaf etmiş ölkələrə aiddir

- o ölkələrdir ki, ən aşağı səviyyədə sə-nayeləşmə kənd təsərrüfatı istehsalının məhdud mexanik-ləşməsi aşağı səviyyəli kapital qoyuluşu və əhalinn adamba-şına düşən ən aşağı gəlir səviyyəsi ilə xarakterizə olunur
- Heç biri
- √ yüksək texnologiya tutumlu və dərinəndən ixtisaslaşdırılmış sənayeyə malik ölkələrdir ki, əha-lisinin adambaşına düşən gəlir səviyyəsinin yüksək olmasına gətirib çıxarır
- sürətlə inkişaf edən sə-nayə və əhalisinin adambaşına düşən gəlir dinamikası ilə xa-rakterizə olunur. Onlar dünya əhalisinin 3%-ni təşkil edir və dünya gəlirinin 3%-i onların payına düşür
- kasıb, lakin kapi-tal toplayan və öz sənayesini, dövlətin bazar strukturlarını inkişaf etdirən ölkələr qrupudur

26. 2010-ci il üçün BVF-nun məlumatlarına görə Çexiyanın ÜDM-nu göstərin

- 400 mlrd. doll. Yaxın
- 700 mlrd. doll. çox
- √ 200 mlrd. doll. az
- 100 mlrd. doll. yaxın

27. 2010-ci il üçün BVF-nun məlumatlarına görə İrannın ÜDM-nu göstərin

- 400 mlrd. doll. yaxın
- √ 350 mlrd. doll. az
- 700 mlrd. doll. çox
- 100 mlrd. doll. yaxın

28. 2010-ci il üçün BVF-nun məlumatlarına görə Səudi ərəbistanının ÜDM-nu göstərin

- √ 400 mlrd. doll. çox
- 700 mlrd. doll. çox
- 100 mlrd. doll. yaxın
- 300 mlrd. doll. az

29. 2010-ci il üçün BVF-nun məlumatlarına görə Türkiyənin ÜDM-nu göstərin

- 400 mlrd. doll. yaxın
- 300 mlrd. doll. az
- √ 700 mlrd. doll. çox
- 100 mlrd. doll. yaxın

30. 2010-ci il üçün BVF-nun məlumatlarına görə Aİ-nin ÜDM-nu göstərin

- 10 trln. doll. yaxın

- 20 trln. doll. yaxın
- √ 16 trln. doll. çox
- 14 trln. doll. az

31. 2010-ci il üçün BVF-nun məlumatlarına görə Ermənistanın ÜDM-nu göstərin

- 40 mlrd. doll. yaxın
- 5 mlrd. doll. az
- 10 mlrd. doll. çox
- √ 9 mlrd. doll. az

32. 2010-ci il üçün BVF-nun məlumatlarına görə Gürcüstanın ÜDM-nu göstərin

- 40 mlrd. doll. yaxın
- 30 mlrd. doll. az
- √ 10 mlrd. doll. çox
- 50 mlrd. doll. çox

33. 2010-ci il üçün BVF-nun məlumatlarına görə Azərbaycanın ÜDM-nu göstərin

- 40 mlrd. doll. yaxın
- 30 mlrd. doll. az
- 10 mlrd. doll. yaxın
- √ 50 mlrd. doll. çox

34. 2010-ci il üçün BVF-nun məlumatlarına görə Skandinaviya ölkələrində orta hesabla ÜDM-nu göstərin

- √ 400 mlrd. doll. yaxın
- 300 mlrd. doll. az
- 100 mlrd. doll. yaxın
- 500 mlrd. doll. çox

35. 2010-ci il üçün BVF-nun məlumatlarına görə Rusiyanın ÜDM-nu göstərin

- 20 trln. doll. yaxın
- √ 2 trln. doll. çox]
- 1 trln. doll. çox
- 5 trln. doll. çox

36. 2010-ci il üçün BVF-nun məlumatlarına görə Braziliyanın ÜDM-nu göstərin

- √ 2 trln. doll. yaxın
- 1 trln. doll. yaxın
- 10 trln. doll. yaxın
- 5 trln. doll. yaxın
- 8 trln. doll. yaxın

37. 2010-ci il üçün BVF-nun məlumatlarına görə İtaliyanın ÜDM-nu göstərin

- 10 trln. doll. yaxın
- √ 2 trln. doll. yaxın
- 14 trln. doll. yaxın
- 1 trln. doll. yaxın

38. 2010-ci il üçün BVF-nun məlumatlarına görə Böyük Britaniyanın ÜDM-nu göstərin

- 10 trln. doll. yaxın
- √ 2 trln. doll. çox
- 4 trln. doll. çox
- 12 trln. doll. çox

39. 2010-ci il üçün BVF-nun məlumatlarına görə Fransiya-nın ÜDM-nu göstərin
- 14 trln. doll. az
 - 10 trln. doll. yaxın
 - 3 trln. doll. çox
 - ✓ 2 trln. doll. çox
40. 2010-ci il üçün BVF-nun məlumatlarına görə Almaniya-nın ÜDM-nu göstərin
- 10 trln. doll. yaxın
 - 20 trln. doll. yaxın
 - ✓ 3 trln. doll. çox
 - 2 trln. doll. çox
41. 2010-ci il üçün BVF-nun məlumatlarına görə Yaponiyanın ÜDM-nu göstərin
- 14 trln. doll. çox
 - 10 trln. doll. yaxın
 - ✓ 5 trln. doll. çox
 - 20 trln. doll. yaxın
42. 2010-ci il üçün BVF-nun məlumatlarına görə ÇXR-ın ÜDM-nu göstərin
- 14 trln. doll. çox
 - 10 trln. doll. yaxın
 - ✓ 5 trln. doll. çox
 - 20 trln. doll. yaxın
43. 2010-ci il üçün BVF-nun məlumatlarına görə ABŞ-ın ÜDM-nu göstərin
- ✓ 14 trln. doll. çox
 - 10 trln. doll. yaxın
 - 5 trln. doll. az
 - 20 trln. doll. Yaxın
44. Almaniya reparasiya ərclərin ödəmək üçün tətbiq edilən Daues planı 1929-cu ildə hansı yeni planı ilə əvəz olundu
- 5-illik inkişaf planı
 - 10-illik inkişaf planı
 - ✓ Yunq planı
 - Marşal planı
45. II-ci Dünya Müharibəsinin sonunda Almaniyanın dövlət borcu nə qədər təşkil edirdi
- 152,5 mlrd. ABŞ dolları
 - 255 mlrd. ABŞ dolları
 - ✓ 377,2 mlrd. ABŞ dolları
 - 220,3 mlrd. ABŞ dolları
46. II-ci Dünya Müharibəsi ərəfəsində Almaniya dünya üzrə sənaye məhsulunun neçə faizini istehsal edirdi?
- 8%
 - ✓ 13%
 - 21%
 - 34%
47. Fransada əsas məqsəd himayədarlıqdan açıq iqtisadiyyata keçməkdən ibarət olan üçüncü plan hansı dövrü əhatə etmişdir?
- 1960 – 1965-ci illər;

- 1961 – 1964-cü illər
- ✓ 1958 – 1961-ci illər;
- 1956 – 1962-ci illər

48. Fransada əsas məqsədi xüsusi firmaların rəqabət qabiliyyətini möhkəmlətməkdən ibarət olan ikinci plan hansı dövrü əhatə etmişdir?

- ✓ 1954 – 1957-ci illər
- 1948 – 1958-ci illər;
- 1953 – 1956-cı illər;
- 1955 – 1960-cı illər;

49. Fransada əsas vəzifəsi iqtisadiyyatın modernləşməsi və bərpa edilməsindən ibarət olan birinci plan hansı dövrü əhatə etmişdir?

- 1945 – 1950-ci illər;
- ✓ 1947 – 1953-cü illər;
- 1948 – 1951-ci illər
- 1950 – 1955-ci illər

50. Orta qəbir ölkələrin sayı

- 10
- 45
- 30
- ✓ 105
- 25

51. OPEK təşkilatı ABŞ tərəf niyə görə embargo elan etmişdir

- ✓ Misir müharibəsində İsrailə kömək edirdi
- Küveytə qizli danışıqlar aparırdı
- Düz cavab yoxdur
- bütün cavablar düzdür
- Neft TMK yardım edirdi

52. ABŞ-da rasizm məillətçi hərəkatın adı

- ✓ kukluksklan
- faşizm
- sionizm
- skinhead

53. Norveçdə istifadə olunan sosial-iqtisadi modeli necə adlanır

- Alman modeli
- Anglo-sakson modeli
- ✓ İsveç modeli
- Heç biri
- Yapon modeli

54. ÇXR-nin ideologu və lideri

- ✓ Mao Tsedun
- Dən Saopin
- Vey Vey
- Kim Çen İr

55. Yaponiya və ABŞ arasında centlmen sazişi hansı malları əhatə edirdi

- ✓ avtomobil
- neft

- məişət texnikası
- metallurqiya məhsulları
- ərzag

56. ABŞ hökumətin tələbinə görə Yaponiya ÜDM neçə faizini müdafiə xərclərinə sərf edirdi

- √ 1%
- 3%
- 10%
- 0,5%
- 5%

57. Berlin divarın sökülməsi və Almaniyanın birləşməsi periodunda olan kansler

- Ludvig Erxard
- √ Helmud Kol
- Angele Merkel
- Otto fon Bismark
- Gerxard Şreder

58. Almaniyanın birləşməsində əsas rolu olan kansler

- √ Otto Fon Bismark
- Angele Merkel
- Helmud Kol
- Ludvig Erxard
- Gerxard Şreder]

59. İEÖ-in iqtisadi modelləri sırasına daxil deyil

- Heç biri
- İsveç modeli
- Yapon modeli
- √ Çin modeli
- Amerikan modeli

60. NAFTA integrasiya qrupasına hansı İEOÖ daxildir

- Çin
- √ Meksika
- Braziliya
- Çili
- Argentina

BMT-nin metodikasına görə bu və ya digər ölkəni yeni sənaye ölkələri sırasına aid etmək üçün aşağıdakı meyarlar əsas götürülür:

61. 1)adambaşına düşən ÜDM;
2)ÜDM-nin orta illik artım tempi;
3)emaledici sənayenin ÜDM-də payı (20%-dən çox olmalıdır);
4)sənaye məhsulları ixracının həcmi və onun ümumi ixracda payı;
5)əhalinin savadlılıq səviyyəsi
6) əhalinin etnik tərkibi

- √ 1, 2, 3, 4
- 3, 4, 5, 6
- 1, 2, 4, 5
- Heç biri
- 2, 3, 4, 5

62. Dünya üzrə soya yağlarının əsas istehsalçı ölkələr qrupuna daxil deyil

- ABŞ

- Argentina
- Çin
- ✓ Danimarka
- Braziliya

63. Aşağıdakı ölkələrdən hansı Beynəlxalq turistlərin cəlbinə görə aparıcı ölkələr qrupun daxil deyil

- Fransa
- ABŞ
- İtaliya
- ✓ Gürcüstan
- İspaniya

64. Aşağıdakılardan hansı inkişaf etməkdə olan ölkələrin ən çox tətbiq etdikləri sənayeləşmə modelidir

- aqrar sənaye modeli
- xidmət sənayesi modeli
- innovasiya sənayesi modeli
- ✓ sənayeləşmənin qarışıq modeli
- hərbi sənaye modeli

65. Aşağıdakılardan hansı inkişaf etməkdə olan ölkələrin tətbiq etdiyi sənayeləşmə modelidir

- ✓ İxrac yönümlü sənaye modeli
- aqrar sənaye modeli
- emal sənayesi modeli
- heç biri
- innovasiya yönümlü sənaye modeli

66. Dünya üzrə ümumi məhsul (DÜÜM) hansı valyuta ilə hesablanır

- Avro ilə
- Valyuta sərbəti əsasında
- Funt Sterlinq ilə
- Heç biri ilə
- ✓ ABŞ dolları ilə

67. SDR sərbətinə hansı ölkənin milli pul vahidi daxil deyil

- ABŞ dolları
- Yapon ienası
- ✓ İtalyan lirəsi
- İngilis funt sterlinqi
- Avro

68. İEO-də iqtisadiyyatın struktur modernləşməsində əsas problemi nə təşkil edir

- Yüksək ixtisaslı mütəxəssislərin olmaması
- ✓ Texnoloji asılılıq
- Xarici borclar
- İEO-lə əməkdaşlıq
- Resurs çatışmamazlıqları

69. Müasir BİM-də İEO biznes strukturlarının fəal ekspansiyasını təmin edən əsas tədbirlər sistemi

- subsidiyalar
- heç biri
- hökumətlərarası ticarət sazişləri
- vergi güzəştləri
- ✓ təminatlı ixrac kreditləri

70. XIX əsrin sonu – XX əsrin əvvəllərində İngiltərənin iqtisadi inkişafının başlıca xüsusiyyətləri aşağıdakılardan aid edilmir
- √ NATO-nun üzv olması
 - Sənaye üzrə dünya bazarında hökmranlıq və güclü bankların və maliyyə oliqarxlarının yaranması
 - Kapitalın ixracının artması, o cümlədən Britaniya imperiyası (koloniyalar) daxilində və asılı ölkələrdə
 - Müstəmləkəçi inhisarların ümumdünya təsərrüfatında İngiltərənin iqtisadi və siyasi mövqeyinin gücləndirilməsində həlledici amilə çevrilməsi
 - Kapitalist inhisarlarının, xüsusi ilə də kolonial və hərbi – sənaye inhisarlarının artması
71. 50-ci illərə qədər Bəndə-neft yataqları kəşf olunanadək iqtisadiyyatda əsas sahələri
- √ balıqçılıq və mirvari hasilatı
 - dərman sənayesi
 - kimya sənayesi
 - avtomobil sənayesi
 - meşəçilik və balıqçılıq
72. 1962-ci ildən hansı əmirlik ilk olaraq neft ixrac etməyə başlamışdır
- √ Əbu-Dabi
 - Şərca
 - Umm-Əl-Qayveyn
 - Rəs-Əl-Heymə
 - Dubay
73. Bərabər hüquqlu əsaslarla və yüksək səviyyəli razılığa gələn tərəflər Müstəqil Dövlətlər Birliyini formalaşdırırlar mətninin yer aldığı protokol hansı tarixdə imzalanmışdır
- 10 sentyabr 1945-ci il
 - 15 yanvar 2000-ci il
 - 20 may 1993-ci il
 - √ 21 dekabr 1991-ci il
 - 7 iyun 1947-ci il
74. İKT-də Fələstin Muxtariyyəti də daxil olmaqla neçə müsəlman ölkəsi təmsil olunur
- √ 57
 - 15
 - 11
 - 21
 - 27
75. Azərbaycan Respublikasının ümumi ixrac həcmində kənt təsərrüfat məhsullarının nisbətən az payı olmasının əsas səbəbini qeyd edin
- İstehsal bazasının texniki geriliyi
 - Sığorta sisteminin geridə qalması
 - Bank zamanətinin olmamağı
 - Kreditləşmə problemi
 - √ Ödəmə kəsirləri problemi
76. Azərbaycan Respublikasının idxalının çox hissəsi hansı ölkənin payına düşür
- ABŞ
 - İtaliya
 - Rusiya
 - √ Türkiyə
 - Danimarka
77. Azərbaycana qarşı ermənistanın təcavüzü nəticəsində Azərbaycan kənd təsərrüfatına zərər vurulmuşdur

- √ 472 milyon ABŞ dolları
- 300 milyon ABŞ dolları
- 200 milyon ABŞ dolları
- 100 milyon ABŞ dolları
- 400 milyon ABŞ dolları

78. Ermənistanın təcavüzü nəticəsində Ermənistan ilə sərhəd olan dörd, Azərbaycan rayonlarına nə qədər zərər vurulmuşdur

- √ 925 milyon ABŞ dolları
- 600 milyon ABŞ dolları
- 460 milyon ABŞ dolları
- 720 milyon ABŞ dolları
- 472 milyon ABŞ dolları

79. Beynəlxalq istehsalın böyük hissəsi inkişaf etmiş ölkələrdə mərkəzləşmişdir, bu onunla izah olunur ki, onlarda

- sıx siyasi münasibətlər
- yüksək səviyyəli texniki inkişaf, aşağı dərəcəli iqtisadi risq vardır
- makroiqtisadi sabitlik
- √ bütün cavablar düzdür
- ən iri satış bazarları

80. 60-70-ji illərdə Dünya bazarının neft hasilatı sektorunun konyunktura üzrə OPEK ilə Qərbin TMK qruppu mübarizə edirdi. Bu qruppa necə adlanırdı

- Beş qardaş
- Altı nəhəng
- Üç mərkəz
- Böyük yeddilər
- √ Yeddi bacı

81. Aşağıdakı TMK-dan hansının brendi dünyada ən bahalı brend kimi sayılır

- Pepsi
- Marlboro
- Philips
- Nesscafe
- √ Coca-Cola

82. Ceneral Motors Corparation kompaniyasının əsası nə vaxt qoyulmuşdur

- XIX əsrin sonlarında
- 1930-cu illərdə
- II dünya müharibəsindən sonra
- XX əsrin 80-ci illərində
- √ I dünya müharibəsi illərində

83. Aşağıda göstərilən tarixdə Denver şəhərində Rusiya və Böyük 7 qrupu arasında görüşü əsasında ilk dəfə müzakirələr artıq Böyük 8 formatı çərçivəsində həyata keçirilirdi

- 12-15 avqust 1993-ci ildə
- √ 20-22 iyun 1997-ci ildə
- 16-17 sentyabr 1995-ci ildə
- 2-4 iyun 1999-ci ildə
- 20-22 iyul 1998-ci ildə

84. ÇXR yurisdiksiyasına Hong Kong şəhərinin qayıtması tarixi

- 1 avqust 1997-ci ildə

- 1 dekabr 1993-ci ildə
- 1 iyul 2001-ci ildə
- 1 iyun 1995-ci ildə
- √ 1 iyul 1997-ci ildə

85. Aİ ölkələrin arasında Amsterdam mügaviləsinin bağlanması tarixi

- √ 2 oktyabr 1997
- 20 iyun 1997-ci ildə
- 22 iyun 1997-ci ildə
- 1 iyun 1995-ci ildə
- 1 iyul 1997-ci ildə

86. Argentina, Paragvay, Urugvay və Braziliya arasında neçənci ildə Gömrük İttifaqı haqda razılaşma qüvvəyə minmişdir

- 1991-ci ildə
- 1996-cü ildə
- 1993-cü ildə
- √ 1995-ci ildə
- 1984-cü ildə

87. Cənubi Koreya təsərrüfat sisteminə istehsal əlaqələrinə əsaslanmaqla iri şirkətlərin kiçik və orta şirkətlərlə birliyindən ibarət qrupların adını göstərin

- MSG
- √ Çebol
- Südan
- Keyretsu
- Kartel

88. 1900-cü ildə ümumi dünya məhsulu tərkibində Qərbi Avropa ölkələrinin payı neçə faiz təşkil edirdi

- 18,3%
- √ 36,7%
- 6,7%
- 65,7%
- 8,1%

89. Klintonun iqtisadi siyasətinin əsasını hansı iqtisadi elmin görüşlər təşkil edirdi

- neoklassik
- institusionalizm
- √ neokeynsian
- dirijizm
- marksizm

90. Əlcəzair qaz ehtiyatına görə dünya üzrə neçənci yeri tutur

- √ 5
- 6
- 1
- 8
- 11

91. Əlcəzair hansı beynəlxalq təşkilatına daxil deyil

- ÜTT
- Aİ-nin assosativ üzv
- OPEC
- Afrika İttifaqı

√ BMF

92. Tunisin valyutası necə adlanır

- √ Dinar
- Krona
- Dxirma
- AVRO
- Funt

93. Argentinanın milli valyutası necə adlanır

- √ Peso
- Dollar
- Tuqrik
- Sol
- Avro

94. Argentina hansı grup ölkələrə daxildir

- Aqrar ölkəsi
- III dünya ölkəsi
- İEÖ
- √ Aqrar-industrial ölkəsi
- İndustrial ölkəsi

95. Peru hansı beynəlxalq təşkilata daxildir

- √ ÜTT
- MAGATE
- OPEC
- VOZ
- BVF

96. Mərkəş aşağıda göstərilən təbii resursunun ixracına görə dünyanın birinci yerini tutur

- √ Fosforit
- Qızıl
- Mis
- Platin
- Fosfat

97. CAR-nın ÜDM-nun sahələr üzrə strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Sənaye – 37%; Kənd Təsərrüfatı – 11%; Xidmət sahəsi – 52%
- √ Sənaye – 30.9 %; Kənd Təsərrüfatı – 3,2 %; Xidmət sahəsi – 65,9%
- Kənd Təsərrüfatı – 14.4%; Sənaye – 53.1%; Xidmətlər – 32.5%
- Müxtəlif xidmətlər – 50.8%; Sənaye – 44.4%; Kənd Təsərrüfatı – 4.8%
- Xidmət sahəsi – 72,6%; Sənaye – 13.4%; Kənd Təsərrüfatı – 14%

98. CAR əməkqabiliyyətli əhalinin məşqulluğ strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Kənd Təsərrüfatı – 4%; Sənaye – 21%; Xidmətlər – 75%
- Sənaye – 22.9%; Kənd Təsərrüfatı – 0,7%, Xidmət sahəsi – 76,4%
- √ Xidmət sahəsi – 45%; Sənaye – 25%; Kənd Təsərrüfatı – 30%
- Sənaye – 15 %; Kənd Təsərrüfatı – 40 %; Xidmət sahəsi – 45%
- Müxtəlif xidmətlər – 46,5%; Sənaye – 27,4%; Kənd Təsərrüfatı – 26,1%

99. Mərkəşin əməkqabiliyyətli əhalinin məşqulluğ strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Kənd Təsərrüfatı – 4%; Sənaye – 21%; Xidmətlər – 75%
- Sənaye – 22.9%; Kənd Təsərrüfatı – 0,7%, Xidmət sahəsi – 76,4%
- Xidmət sahəsi – 50.4%; Sənaye – 30,8%; Kənd Təsərrüfatı – 18.8%
- √ Sənaye – 15 %; Kənd Təsərrüfatı – 40 %; Xidmət sahəsi – 45%
- Müxtəlif xidmətlər – 46,5%; Sənaye – 27,4%; Kənd Təsərrüfatı – 26,1%

100. Misirin ixracında neçə faizi ABŞ-ın payına düşür

- √ 10%
- 25%
- 40%
- 15%
- 5%

101. Aşağıda göstərilən ölkə Misirin əsas ixrac tərəfdaşdır

- √ ABŞ
- İspaniya
- Suriya
- Livan
- İtaliya

102. Aşağıda göstərilən neft yataqları Misirə aid deyil

- Sadir
- Ramadan
- Belaim
- Düzgün cavab yoxdur
- √ Badri

103. Misir iqtisadiyyatı üçün hansı nəqliyyat sistemi çox önəmliyətlidir

- √ Suet kanalı
- Yeni Vadisi
- Sina yarımadasının nəqliyyat sistemi
- Fars körfəzi
- Nil

104. Misirin əsas ixrac məhsulu

- √ Neft
- Bitki yağı
- Pambıq
- Avtomobil
- Qaz

105. Misirin rəsmi valütası necə adlanır

- Misir avrosu
- √ Misir funtu
- Misir kronası
- Misir draxması
- Misir lirası

106. Misirin ÜDM-na görə dövlət borcunun miqdarı

- √ 85.9%
- 64.8%
- 74.5%
- 9.0%

- 51.3%

107. OPEK təşkilatının aşağı səmərəli fəaliyyətinin əsas amilləri

- vaxid valyutasının olmaması
- üzv ölkələrin üç qitədə yerləşməsi
- ✓ Müəyyən olunmuş kvotalardan daha çox neft istehsal etmək maraqları
- TMK təsiri
- siyasi birləşmənin olmaması

108. Dünyada ən iri gül istehsalçısı və ixracatçısı

- ✓ Niderland
- Belçika
- İtaliya
- Rusiya
- Almaniya

109. Sür məhsullarının istehsalına görə dünyanın ikinci yeri tutan ölkəni göstərin

- ✓ Niderland
- Belçika
- İtaliya
- Rusiya
- Almaniya

110. Polşanın əməkqabiliyyətli əhalinin məşqulluğ strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- ✓ Xidmət sahəsi – 50.4%; Sənaye – 30,8%; Kənd Təsərrüfatı – 18.8%
- Kənd Təsərrüfatı – 4%; Sənaye – 21%; Xidmətlər – 75%
- Müxtəlif xidmətlər – 46,5%; Sənaye – 27,4%; Kənd Təsərrüfatı – 26,1%
- Sənaye – 22.9%; Kənd Təsərrüfatı – 0,7%, Xidmət sahəsi – 76,4%
- Sənaye – 24.8 %; Kənd Təsərrüfatı – 2.2 %; Xidmət sahəsi – 73%

111. ABŞ-in əməkqabiliyyətli əhalinin məşqulluğ strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Kənd Təsərrüfatı – 4%; Sənaye – 21%; Xidmətlər – 75%
- Sənaye – 22.9%; Kənd Təsərrüfatı – 0,7%, Xidmət sahəsi – 76,4%
- Xidmət sahəsi – 25.4%; Sənaye – 26%; Kənd Təsərrüfatı – 48.6%
- Sənaye – 24.8 %; Kənd Təsərrüfatı – 2.2 %; Xidmət sahəsi – 73%
- ✓ Müxtəlif xidmətlər – 46,5%; Sənaye – 27,4%; Kənd Təsərrüfatı – 26,1%

112. ərazi həcminə görə hansı ölkə Avropada birinci yeri tutur

- ✓ Rusiya
- Belorusiya
- Ukrayna
- Fransa
- Almaniya

113. ərazi həcminə görə hansı ölkə Avropada ikinci yeri tutur

- Rusiya
- Belorusiya
- ✓ Ukrayna
- Fransa
- Almaniya

114. İsveçin ÜDM-nun sahələr üzrə strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Kənd Təsərrüfatı – 14.4%; Sənaye – 53.1%; Xidmətlər – 32.5%
- Sənaye – 37%; Kənd Təsərrüfatı – 11%; Xidmət sahəsi – 52%
- ✓ Xidmət sahəsi – 70,2%; Sənaye – 28%; Kənd Təsərrüfatı – 1,8%
- Sənaye – 24.8 %; Kənd Təsərrüfatı – 2.2 %; Xidmət sahəsi – 73%
- Müxtəlif xidmətlər – 50.8%; Sənaye – 44.4%; Kənd Təsərrüfatı – 4.8%

115. Norvecin ÜDM-nun sahələr üzrə strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Kənd Təsərrüfatı – 14.4%; Sənaye – 53.1%; Xidmətlər – 32.5%
- Sənaye – 37%; Kənd Təsərrüfatı – 11%; Xidmət sahəsi – 52%
- Xidmət sahəsi – 46%; Sənaye – 53%; Kənd Təsərrüfatı – 1%
- ✓ Sənaye – 43 %; Kənd Təsərrüfatı – 1.9 %; Xidmət sahəsi – 55.1%
- Müxtəlif xidmətlər – 50.8%; Sənaye – 44.4%; Kənd Təsərrüfatı – 4.8%

116. Hansı əraziyə görə Norvec və Rusiya arasında ərazi qarşıdurması mövcuddur

- ✓ Şpitsbergen
- Abxaziya
- Canubi Osetiya
- Xeryedalen
- Kuril adaları

117. Neçənci ildə Norvec İsveçdən müstəqillik əldə etmişdir

- 1937-ci ildə
- ✓ 1905-ci ildə
- 1537-ci ildə
- 1917-ci ildə
- 1814-cü ildə

118. Neçənci ildə Norvec Danimarkadan müstəqillik əldə etmişdir

- 1397-ci ildə
- 1905-ci ildə
- 1537-ci ildə
- 1917-ci ildə
- ✓ 1814-ci ildə

119. Aşağıda göstərilən hansı ölkə Pireneya aramadasının 80%-də yerləşir

- ✓ İspaniya
- İtaliya
- Yunanistan
- Fransa
- Portugaliya

120. Beynəlxalq ixtisaslaşmanın təsnifləşməsi və dünya bazarında iştirakına görə Yaponiya hansı qruppaya daxildir

- ✓ Emal edici və elmi tutumlu sahələr
- Təbii resurslar istehsal edən ölkələr
- Yuxarıda göstərilən bütün məhsulları istehsal edən ölkə
- İnkişaf etmiş ölkə
- Kənd-təsərrüfat məhsulları istehsal edən ölkələr

121. Beynəlxalq ixtisaslaşmanın təsnifləşməsi və dünya bazarında iştirakına görə İtaliya hansı qruppaya daxildir

- ✓ Emal edici və elmi tutumlu sahələr
- Təbii resurslar istehsal edən ölkələr
- Yuxarıda göstərilən bütün məhsulları istehsal edən ölkə
- İnkişaf etmiş ölkə

- Kənd-təsərrüfat məslulları istehsal edən ölkələr
122. Beynəlxalq ixtisaslaşmanın təsnifləşməsi və dünya bazarında iştirakına görə Rusiya hansı qruppaya daxildir
- Emal edici və elmi tutumlu sahələr
 - √ Təbii resurslar istehsal edən ölkələr
 - Yuxarıda göstərilən bütün məhsulları istehsal edən ölkə
 - İnkişaf etmiş ölkə
 - Kənd-təsərrüfat məslulları istehsal edən ölkələr
123. Beynəlxalq ixtisaslaşmanın təsnifləşməsi və dünya bazarında iştirakına görə Braziliya hansı qruppaya daxildir
- İnkişaf etmiş ölkə
 - √ Kənd-təsərrüfat məslulları istehsal edən ölkələr
 - Təbii resurslar istehsal edən ölkələr
 - Yuxarıda göstərilən bütün məhsulları istehsal edən ölkə
 - Emal edici və elmi tutumlu sahələr
124. Beynəlxalq ixtisaslaşmanın təsnifləşməsi və dünya bazarında iştirakına görə ABŞ hansı qruppaya daxildir
- Emal edici və elmi tutumlu sahələr
 - Təbii resurslar istehsal edən ölkələr
 - √ Yuxarıda göstərilən bütün məhsulları istehsal edən ölkə
 - İnkişaf etmiş ölkə
 - Kənd-təsərrüfat məslulları istehsal edən ölkələr
125. Beynəlxalq ixtisaslaşmanın təsnifləşməsi və dünya bazarında iştirakına görə Kanada hansı qruppaya daxildir
- Emal edici və elmi tutumlu sahələr
 - Təbii resurslar istehsal edən ölkələr
 - √ Yuxarıda göstərilən bütün məhsulları istehsal edən ölkə
 - İnkişaf etmiş ölkə
 - Kənd-təsərrüfat məslulları istehsal edən ölkələr
126. YSÖ – rin iqtisadi inkişaf modeli necə adlanır
- √ “Uçan” ördəklər
 - Təmər küzləşmə modeli
 - Sosial-bazar modeli
 - Düzgün cavab yoxdur
 - “Axsayan” ördəklər
127. Aşağıdakılardan biri Yaponiyanın iqtisadi inkişafı və yüksəlişinin əsas amilidir
- √ Xarici borcların daha səmərəli istifadə edilməsi
 - Cənubi Koreyanın hesabına
 - Dünya İqtisadiyyatının inkişafına görə
 - Ənənəvi sahələrin inkişafına görə
 - Çinin hesabına
128. SSSR-in dağılması haqda və MDB qruppasının yaranması haqda qərar harda alınmışdır
- Bretton Vuds
 - Hyu Vest
 - Moskva
 - Kiev
 - √ Belovej Puşyası
129. Avrozonaya daxil olan ölkələrin sayı

- 12
- √ 16
- 17
- 25
- 27

130. ABŞ-ın iqtisadi yüksəlişə nail olunması periodu

- √ I Dünya Müharibəsindən sonra
- Vyetnam Müharibəsindən sonra
- Şimal-Cənub Müharibəsindən sonra
- İrak Müharibəsindən sonra
- II Dünya Müharibəsindən sonra

131. Hansı ölkədə çartizm adlı bir hərəkət baş vermişdir

- Rusiya
- √ B.Britaniya
- Kanada
- Çin
- Almaniya

132. Aİ-na 2004-cü ildən sonra qəbul olunmuş ölkə

- Yunanıstan
- √ Makedoniya
- Belçika
- Norveç
- Portuqaliya

133. Hansı ölkə ABŞ-ın əsas iqtisadi partnyoru kimi sayılır

- Rusiya
- B.Britaniya
- √ Kanada
- Çin
- Almaniya

134. Böyük Britaniyanın Avropa İttifaqına qəbul olunması tarix

- 1993-cü il
- 1979-cu il
- 1986-cı il
- 1995-ci il
- √ 1973-cü il

135. Aşağıda göstərilən ölkələrdə dörd rəsmi dili mövcuddur

- Almaniya
- √ İsveçrə
- Yeni Zelandiya
- İsveç
- İtaliya

136. İsveçrənin dövlət statusu

- Konstitusiya monarxiyası
- √ Konfederasiya
- Federasiya
- Muxtariyyət

- Respublika

137. Estoniyanın ÜDM-nun sahələr üzrə strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Kənd Təsərrüfatı – 14.4%; Sənaye – 53.1%; Xidmətlər – 32.5%
- Müxtəlif xidmətlər – 50.8%; Sənaye – 44.4%; Kənd Təsərrüfatı – 4.8%
- ✓ Sənaye – 26,7%; Kənd Təsərrüfatı – 6%, Xidmət sahəsi – 67,3%
- Xidmət sahəsi – 25.4%; Sənaye – 26%; Kənd Təsərrüfatı – 48.6%

138. Litvanın ÜDM-nun sahələr üzrə strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Sənaye – 24.8 %; Kənd Təsərrüfatı – 2.2 %; Xidmət sahəsi – 73%
- Kənd Təsərrüfatı – 14.4%; Sənaye – 53.1%; Xidmətlər – 32.5%
- Xidmət sahəsi – 25.4%; Sənaye – 26%; Kənd Təsərrüfatı – 48.6%
- ✓ Sənaye – 32,9%; Kənd Təsərrüfatı – 7,6%; Xidmət sahəsi – 59,4%

139. Latviyanın ÜDM-nun sahələr üzrə strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Kənd Təsərrüfatı – 14.4%; Sənaye – 53.1%; Xidmətlər – 32.5%
- ✓ Xidmət sahəsi – 70,2%; Sənaye – 25.3%; Kənd Təsərrüfatı – 4,5%
- Sənaye – 37%; Kənd Təsərrüfatı – 11%; Xidmət sahəsi – 52%
- Müxtəlif xidmətlər – 50.8%; Sənaye – 44.4%; Kənd Təsərrüfatı – 4.8%

140. ABŞ-in əməkqabiliyyətli əhalinin məşqulluğ strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Sənaye – 22.9%; Kənd Təsərrüfatı – 0,7%, Xidmət sahəsi – 76,4%
- Xidmət sahəsi – 25.4%; Sənaye – 26%; Kənd Təsərrüfatı – 48.6%
- Müxtəlif xidmətlər – 50.8%; Sənaye – 44.4%; Kənd Təsərrüfatı – 4.8%
- ✓ Kənd Təsərrüfatı – 4%; Sənaye – 21%; Xidmətlər – 75%

141. Kanadanın əməkqabiliyyətli əhalinin məşqulluğ strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- ✓ Kənd Təsərrüfatı – 2.5%; Sənaye – 19.5%; Xidmətlər – 78%
- Xidmət sahəsi – 25.4%; Sənaye – 26%; Kənd Təsərrüfatı – 48.6%
- Sənaye – 24.8 %; Kənd Təsərrüfatı – 12.2 %; Xidmət sahəsi – 53%
- Sənaye – 26,1%; Kənd Təsərrüfatı – 3.5%, Xidmət sahəsi – 60,4%
- Müxtəlif xidmətlər – 50.8%; Sənaye – 44.4%; Kənd Təsərrüfatı – 4.8%

142. Meksikanın əməkqabiliyyətli əhalinin məşqulluğ strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Sənaye – 24.8 %; Kənd Təsərrüfatı – 2.2 %; Xidmət sahəsi – 73%
- Xidmət sahəsi – 25.4%; Sənaye – 26%; Kənd Təsərrüfatı – 48.6%
- Kənd Təsərrüfatı – 4%; Sənaye – 31%; Xidmətlər – 75%
- ✓ Müxtəlif xidmətlər – 58%; Sənaye – 24.4%; Kənd Təsərrüfatı – 18%
- Sənaye – 36,1%; Kənd Təsərrüfatı – 3.5%, Xidmət sahəsi – 70,4%

143. Avstraliyanın ÜDM-nun sahələr üzrə strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Kənd Təsərrüfatı – 14.4%; Sənaye – 53.1%; Xidmətlər – 32.5%
- Xidmət sahəsi – 25.4%; Sənaye – 26%; Kənd Təsərrüfatı – 48.6%
- ✓ Sənaye – 26,1%; Kənd Təsərrüfatı – 3.5%, Xidmət sahəsi – 70,4%;
- Müxtəlif xidmətlər – 50.8%; Sənaye – 44.4%; Kənd Təsərrüfatı – 4.8%
- Sənaye – 24.8 %; Kənd Təsərrüfatı – 14 %; Xidmət sahəsi – 57%

144. Yaponiyanın ÜDM-nun sahələr üzrə strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Kənd Təsərrüfatı – 14.4%; Sənaye – 53.1%; Xidmətlər – 32.5%
- Müxtəlif xidmətlər – 50.8%; Sənaye – 44.4%; Kənd Təsərrüfatı – 4.8%
- Sənaye – 24.8 %; Kənd Təsərrüfatı – 14 %; Xidmət sahəsi – 61%
- Xidmət sahəsi – 25.4%; Sənaye – 26%; Kənd Təsərrüfatı – 48.6%

√ Sənaye – 25,3%; Kənd Təsərrüfatı – 1,3%; Xidmət sahəsi – 73,4%

145. Laosun ÜDM-nun sahələr üzrə strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- √ Xidmət sahəsi – 25.4%; Sənaye – 26%; Kənd Təsərrüfatı – 48.6%
- Sənaye – 24.8 %; Kənd Təsərrüfatı – 2.2 %; Xidmət sahəsi – 73%
 - Kənd Təsərrüfatı – 14.4%; Sənaye – 53.1%; Xidmətlər – 32.5%
 - Müxtəlif xidmətlər – 50.8%; Sənaye – 44.4%; Kənd Təsərrüfatı – 4.8%
 - Sənaye – 37%; Kənd Təsərrüfatı – 11%; Xidmət sahəsi – 52%

146. Cənubi Koreyanın ÜDM-nun sahələr üzrə strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- √ Müxtəlif xidmətlər – 50.8%; Sənaye – 44.4%; Kənd Təsərrüfatı – 4.8%;
- Kənd Təsərrüfatı – 14.4%; Sənaye – 53.1%; Xidmətlər – 32.5%
 - Sənaye – 24.8 %; Kənd Təsərrüfatı – 2.2 %; Xidmət sahəsi – 73%
 - Xidmət sahəsi – 46%; Sənaye – 53%; Kənd Təsərrüfatı – 1%
 - Sənaye – 14%; Kənd Təsərrüfatı – 25%; Xidmət sahəsi – 52%

147. Çinin ÜDM-nun sahələr üzrə strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- √ Kənd Təsərrüfatı – 14.4%; Sənaye – 53.1%; Xidmətlər – 32.5%
- Sənaye – 37%; Kənd Təsərrüfatı – 11%; Xidmət sahəsi – 52%
 - Xidmət sahəsi – 46%; Sənaye – 53%; Kənd Təsərrüfatı – 1%
 - Sənaye – 24.8 %; Kənd Təsərrüfatı – 2.2 %; Xidmət sahəsi – 73%
 - Müxtəlif xidmətlər – 70,6%; Sənaye – 26,1%; Kənd Təsərrüfatı – 3,3%

148. İranın ÜDM-nun sahələr üzrə strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Kənd Təsərrüfatı – 27%; Sənaye – 48%; Xidmətlər – 25%
- √ Sənaye – 37%; Kənd Təsərrüfatı – 11%; Xidmət sahəsi – 52%
- Xidmət sahəsi – 46%; Sənaye – 53%; Kənd Təsərrüfatı – 1%
 - Sənaye – 24.8 %; Kənd Təsərrüfatı – 2.2 %; Xidmət sahəsi – 73%
 - Müxtəlif xidmətlər – 70,6%; Sənaye – 26,1%; Kənd Təsərrüfatı – 3,3%

149. İndoneziyanın əsas sənaye sahəsini göstərin

- ərzag məhsulları istehsalı
 - neft sənayesi
 - avtomobil sənayesi
 - kimya sənayesi
- √ mədənçıxartma sənayesi

150. Hindistan əhali sayına görə hansı ölkədən sonra ikinci yeri tutur

- Avstraliya
 - BƏƏ
 - Rusiya
 - ABŞ
- √ Çin

151. İsrail iqtisadiyyatı hansı sahələr üzrə ixtisaslaşmış

- ərzag məhsulları istehsalı
 - neft sənayesi
 - avtomobil sənayesi
 - kimya sənayesi
- √ elmtutumlu sahələr

152. Aşağıda göstərilən ölkələrdən hansı ən çox neft ixrac edir

- √ Səudiyyə Ərəbistan
- BƏƏ
- İran
- ABŞ
- Rusiya

153. Aşağıda göstərilən ölkələrdən hansı ən çox neft idxal edir

- Yaponiya
- Çin
- Aİ
- √ ABŞ
- Hindistan

154. Aşağıda göstərilən ölkələrdən hansı ən çox neft istehlak edir

- Yaponiya
- Çin
- Aİ
- √ ABŞ
- Hindistan

155. Aşağıda göstərilən variantlardan əsas ticarət yolu kimi hesab olunmur

- Roma ticarət yolu
- √ Yunan ticarət yolu
- Afrika ticarət yolu
- Transsib
- İpək yolu

156. Aşağıda göstərilən şirkətlərdən hansı Singapurun TMK-rına aid deyil

- √ San Miguel Corp
- Fraser & Neave, Limited
- Want Want Holdings
- Novartis AG
- Keppel Corporation, Limited

157. Aşağıda göstərilən şirkətlərdən hansı Braziliyanın TMK-rına aid deyil

- √ Saudi Basic Industries Corp
- Petroleo Brasileiro
- Companhia Cervejaria Brahma
- Novartis AG
- Souza Cruz

158. Venesuelanın ən iri TMK hansı sahələr üzrə ixtisaslaşmışdır

- √ neft
- ərzag və yeyinti məhsulları
- Elektronika
- avtomobil
- farmateftika

159. İpək yolu nə vaxt yaradılmışdır

- √ 2 E. Ə
- 10 E. Ə
- 50 E. Ə
- 20 E. Ə

- 5 E. Ə

160. ABŞ ÜDM-da kənt təsərrüfatının xüsusi çəkisi neçə faizdir

- 9%
- 4,5%
- 5%
- 7%
- ✓ 2,7%

161. Dünyanın ÜDM-da ABŞ-ın payı neçə faizdir

- 35% qədər
- 55% qədər
- 60% qədər
- ✓ 20%-dan çox
- 50% qədər

162. Adları sadalanan ölkələrdən hansı öz iqtisadi potensialına görə dünyada 2-ci yer tutur

- Böyük Britaniya
- Çin
- ✓ Almaniya
- Rusiya
- Yaponiya

163. Hal-hazırda Avropa İttifaqına neçə ölkə daxildir

- 12
- 25
- 18
- ✓ 27
- 14

164. Yüksək gəlir səviyyəsi olan ölkələrin aşağıda göstərilən sayı keçir

- 10
- 25
- 45
- 50
- ✓ 56

165. Dünya Bankın təsnifatına əsasən gəlir səviyyəsinə görə ölkələr neçə qrupa bölünür

- 4
- 6
- 7
- 9
- ✓ 5

166. Göstərilən ölkələrdən hansı dünyanın ən yoxsul ölkələri siyahısına daxildir

- Hindistan
- ✓ Konqo
- Vyetnam
- Efiopiya
- Eritriya

167. XX əsrin sonunda dünya informasiya xidmətləri bazarının başlıca subyekti

- Böyük Britaniya
- Çin
- Rusiya
- Almaniya
- ✓ ABŞ

168. Dünya üzrə dünyanın əsas idxalatçı ölkələr qrupuna aiddir

- Portuqaliya
- Yunanıstan
- Polşa
- ✓ Nigeriya
- Argentina

169. Dünya üzrə qarğıdalının əsas ixracatçıları sırasına daxil deyildir

- ABŞ
- Çin
- Braziliya
- ✓ Türkiyə
- Argentina

170. Dünya üzrə buğdanın əsas idxalatçı ölkələri qrupuna daxil deyildir

- Şimali Afrika
- Orta Şərqi
- MDB
- ✓ Avstraliya
- Cənub Şərqi Asiya

171. Dünya üzrə Daş kömürün əsas ixracatçıları sırasına daxil deyildir

- Avstraliya
- İndoneziya
- Cənubi Afrika
- ✓ Sinqapur
- Çin

172. Aşağıdakılardan hansı birinci nəsil yeni sənaye ölkələri sırasına aid deyil

- Cənubi Koreya
- Argentina
- ✓ Malayziya
- Braziliya
- Sinqapur

173. Aşağıdakılardan hansı ikinci nəsil yeni sənaye ölkələri sırasına aid deyil

- Malayziya
- Tailand
- Çili
- ✓ Honq-Konq
- Hindistan

174. Aşağıdakılardan hansı ikinci və üçüncü nəsil yeni sənaye ölkələri sırasına aid deyil

- Tunis
- Türkiyə
- İndoneziya
- ✓ Sinqapur

- Kipr

175. Aşağıdakılardan hansı dördüncü nəsil yeni sənaye ölkələri sırasına aiddir

- Cənubi Koreya
- Tunis
- Çili
- Türkiyə
- ✓ Çin

176. Aşağıda göstərilən şirkətlərdən hansı Meksikanın TMK-rına aid deyil

- ✓ YPF
- Cemex
- Vitro
- Novartis AG
- Gruma

177. Sənayenin yerləşməsi nəzəriyyəsinin banisi

- ✓ V. Laundxard
- A. Veber
- Heç biri
- D. Rikardo
- M.V. Lomonosov

178. əhalinin yerləşməsi nəzəriyyəsinin banisi

- V. Laundxard
- ✓ V. Kristaller
- M.V. Lomonosov
- Heç biri
- V.İ. Vernadskiy

179. Aşağıda göstərilən hansı ölkələrdə dünyanın ən iri meşə resursları mövcuddur

- ✓ Rusiya
- Çin
- Finlandiya
- Norvec
- Hindistan

180. Aşağıda göstərilən hansı ölkələrdə dünyanın ən iri torpaq ehtiyatları mövcuddur

- Çin
- Argentina
- Hindistan
- Kanada
- ✓ Rusiya

181. Aşağıda göstərilən hansı ölkələrdə dünyanın ən böyük əlvan metalların ehtiyatları mövcuddur

- ✓ İqtisadi inkişaf etmiş ölkələrdə
- MDB ölkələrdə
- Tranzitiv ölkələrdə
- Heç biri
- İnkişaf etməkdə olan ölkələrdə

182. Aşağıda göstərilən hansı ölkələrdə dünyanın ən böyük mis filizi ehtiyatları mövcuddur

- √ Çili, ABŞ, Avstraliya
- Yaponiya, CAR, Fransa
- ABŞ, BƏƏ, Səudi Ərəbistan
- Heç biri
- Yaponiya, İtaliya, Böyük Britaniya

183. Aşağıda göstərilən hansı ölkələrdə idxal nefti istifadə olunur

- CAR, Norvec, Yaponiya
- Yaponiya, CAR, Fransa
- Çin, Yaponiya, Türkmənistan
- Heç biri
- √ Yaponiya, İtaliya, Böyük Britaniya

184. Aşağıda göstərilən dünyanın ən çox təbii gaz ehtiyatları hansı ölkələrdə mövcuddur

- √ Rusiya, İran, Qatar
- Rusiya, Kanada, ABŞ
- Norvec, Azərbaycan, Kazaxıstan
- Heç biri
- ABŞ, BƏƏ, Səudiyyə Ərəbistan

185. Aşağıda göstərilən Asiyanın hansı üç ölkəsi əhali sayına görə ən böyükdür

- Çin, Hindistan, Yaponiya
- √ Çin, Hindistan, İndoneziya
- İndoneziya, Pakistan, Malayziya
- Heç biri
- Hindistan, İndoneziya, Pakistan

186. Aşağıda göstərilən Qərbi Avropanın hansı üç ölkəsi əhali sayına görə ən böyükdür

- Böyük Britaniya, Yunanistan, Fransa
- √ Almaniya, İtaliya, İspaniya
- Böyük Britaniya, Portugaliya, Fransa
- Heç biri
- Almaniya, Böyük Britaniya, Fransa

187. Aşağıda göstərilənlərdən hansı kontinental daxili ölkələrə aiddir

- √ Niger
- Meksika
- Azərbaycan
- Gürcüstan
- Kanada

188. Ölkələrin təsnifləşməsində yarımada ölkələrə aid deyil

- Hindistan
- √ İndoneziya
- İtaliya
- Fransa
- Norvec

189. Dünya təsərrüfatı coğrafiyasında ən iri ərazi bütövlüyü

- Subregion
- İqtisadi rayon
- İnzibati rayon
- Ölkə

✓ Region

190. 1989-1999-ci illərdə Avropa xəritəsində baş vermiş dəyişiklikləri göstərin

- Avstro-Majaristanın dağılması
- ✓ Sloveniyanın, Xorvatiyanın, Bosniya və Qerseqovinanın, Makedoniyanın yaranması
- Polşanın və Macarıstanın yaranması
- Heç biri
- Finlyandiyanın yaranması

191. Avropada monarxiyalari ölkələri göstərin

- Belçika, İsveçrə, Böyük Britaniya, Danimarka, İspaniya
- Lyuksemburg, Vatikan, İrlandiya, Böyük Britaniya, Danimarka
- Belçika, İsveçrə, Böyük Britaniya, Lixtenşteyn, Finlyandiya
- Heç biri
- ✓ İsveç, Niderland, Danimarka, İspaniya, Belçika

192. 1998-ci ildə kansler Q.Şreder iqtisadi liberallaşma proqramı çərçivəsində hansı tədbirləri nəzərdə tutmuşdur

- ✓ şirkətlərdən vergilərin azaldılması, əmək haqqına olan xərclərin azaldılması
- heç biri
- iş günü həddinin dəyişilməsi
- şirkətlərin mənfəət vergisinin artırılması, xarici kapitalın cəlb edilməsi
- iqtisadiyyatın ictimai bölməsinin modernləşdirilməsi

193. L.Erxardın sözlərinə görə bazarın əsas sifətini kim müəyyən etməlidir

- sosial dövlət
- inhisarlar
- ✓ sahibkarlar timsalında azad rəqabət
- heç biri
- alıcı

194. Aparılan iqtisadi islahatlar nəticəsində Almaniyada 1954-cü ildə 1936-cı ilə nisbətən istehsalın həcmi

- dəyişməz qalmışdır
- 2 dəfə artmışdır
- 8,5 dəfə artmışdır
- 10 dəfə artmışdır
- ✓ 1,5 dəfə azalmışdır

195. L.Erxard hansı islahatları keçirmişdir

- pul islahatını
- azad rəqabət və sahibkarlığın inkişafı üçün inhisarçılığın ləğv edilməsi islahatını
- agrar islahatları
- bütün cavablar düzgündür
- ✓ sərbəst qiymətlərə keçid məqsədilə qiymət islahatını

196. 1948-ci il iyun ayının 21-də Almaniyada hansı əhəmiyyətli iqtisadi hadisə baş vermişdir

- AFR-ın Milli Bankı yaradılmışdır
- Almaniyada "Marşall planı" üzrə yardım dayandırılmışdır
- Almaniya ilə Fransa arasında iqtisadi əməkdaşlıq haqqında Memorandum imzalanmışdır
- Heç biri
- ✓ Pul vahidi Reyxsmarka Doyçmarka ilə əvəz edilmişdir

197. 1923-cü ildə Almaniyada pul islahatını həyata keçirmək üçün hansı bank yaradılmışdır

- Almaniya Milli Bankı
- √ Almaniya İnvestisiya Bankı
- Heç biri
- Ümumalmaniya Mərkəzi Bankı
- Renta Bankı

198. İqtisadi potensialı xarakterizə edən aşağıdakı göstəricilərdən Almaniya Federativ Respublikası hansına malik deyildir

- √ yüksək keyfiyyətli insan kapitalına
- zəngin təbii sərvətlərə
- böyük həcmdə qızıl-valyuta ehtiyatına
- heç biri
- əlverişli kənd təsərrüfatına

199. II-ci Dünya Müharibəsindən sonrakı dövrdə Almaniya iqtisadiyyatının bərpası hansı dövlət xadiminin adı ilə bağlıdır

- Otto fon Bismark
- Gerxard Şreder
- Fon Qindenburq
- heç biri
- √ Lüdviq Erxard

200. 1933-cü ildə Almaniya hakimiyyətə gəlmiş faşizmin iqtisadi siyasətinin əsas məzmunu nədən ibarət idi

- kənd təsərrüfatının dirçəldilməsindən
- ümumi hərbi ləşmədən
- investisiyaların yüksəlməsindən
- əhəlinin sosial rifahının yüksəlməsindən
- bütün cavablar düzgündür
- √ xarici borcların qaytarılmasından

201. Daues planına əsasən Almaniya hərbi təminatı hansı mənbədən ödəməli idi

- √ müəyyən döləy vergilər, sənayenin vergiyə cəlb edilməsi
- Almaniya dəmir yolundan olan gəlirlər
- agrar islahatlar
- heç biri
- xüsusi istiqrazların buraxılması

202. 1933-1939-cu illər ərzində Almaniyanın iqtisadiyyatına ziyan vuran hərbi xərcləri nə qədər artmışdır

- 3,5 dəfə
- √ 17 dəfə
- 5 dəfə
- heç biri
- 22 dəfə

203. Almaniya müharibəyə hazırlıq və iqtisadiyyatın səfərbər edilməsi məqsədilə 1934-cü ilin yanvarında hansı qanun qəbul edilmişdir

- “Əməyin səfərbərliyi haqqında”
- “Milli əməyin təşkili haqqında”
- heç biri
- “İşsizliyin ləğv edilməsi haqqında”
- √ “İşçi qüvvəsinin səfərbər edilməsi haqqında”

204. Almaniyanın müasir sənaye sahələrindən yüksək rəqabət qabiliyyətli sahələr hansılardır

- qara metallurqiya və avtomobilqayırma
- kimya, əczaçılıq və ətriyyat-kosmetika sənayesi
- nəqliyyat maşınqayırması və ümumi maşınqayırma

- √ bütün suallar düzdür
 - elektrotexnika sənayesi
- 205.** Müasir Almaniyanın ÜDM-un neçə faizi kənd təsərrüfatının (emal ilə birlikdə) payı hesabına formalaşır
- √ 2%
 - 8%
 - 14%
 - 36%
 - 12%
- 206.** Müasir Almaniyada iqtisadiyyatın hansı modeli mövcuddur
- inhisarçı kapitalizm
 - sosialist iqtisadiyyatı
 - qarışıq iqtisadiyyat
 - rəqabətqabiliyyətli iqtisadiyyat
 - √ sosial bazar iqtisadiyyatı
- 207.** Fransa iqtisadiyyatında cəmi ixrac ÜDM-un neçə faizini təşkil edir
- təxminən 55%-ni
 - √ təxminən 67%-ni
 - təxminən 135%-ni
 - təxminən 35%-ni
 - təxminən 24%-ni
- 208.** Fransa hansı sənaye istehsalı sahələri üzrə dünyada birincidir
- sürətli qatar, raket, təyyarə istehsalı
 - gəmiqayırma, balıq emalı
 - √ ümumi maşınqayırma, avtomobil istehsalı
 - heç biri
 - əczaçılıq, dəqiq cihazqayırma, kimya sənayesi
- 209.** Fransada əsas məqsədi beynəlxalq miqyaslı milli şirkətlərin yaradılması və yığım normasının artırılmasından ibarət olan altıncı plan hansı dövrü əhatə etmişdir
- 1968 – 1973- cü illər
 - √ 1970 – 1977- ci illər
 - 1971 – 1975- ci illər
 - 1971 – 1984- ci illər
 - 1969 – 1974- cü illər
- 210.** Aşağıdakı ifadələrdən hansı reallığı düzgün əks etdirir
- Fransanın bank sistemində 400 bank mövcuddur, bunlardan 5-i dünyanın 50 böyük bankına daxildir
 - Fransanın bank sistemində 800 bank mövcuddur, bunlardan 8-i dünyanın 100 böyük bankına daxildir
 - Fransanın bank sistemində 800 bank mövcuddur, bunlardan 8-i dünyanın 30 böyük bankına daxildir
 - √ Fransanın bank sistemində 50 bank mövcuddur, bunlardan 3-ü dünyanın 50 böyük bankına daxildir
 - Fransanın bank sistemində 150 bank mövcuddur, bunlardan 15-i dünyanın 30 böyük bankına daxildir
- 211.** Fransada ÜDM-un hansı hissəsi sosial məqsədlərə xərclənir
- 1/5 hissəsi
 - təxminən 55%-i
 - √ təxminən 85%-i
 - təxminən 65%-i
 - təxminən 30%-i

212. Aşağıda göstərilən iqtisadi qurumlardan hansının mənzil-qərargahı Parisdə yerləşir
- Beynəlxalq Valyuta Fondunun (BVF);
 - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
 - Ümumdünya Ticarət Təşkilatı (ÜTT)
 - OPEK
 - √ Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (Dünya Bankı)
213. Fransada dövlətin iqtisadi proseslərə ciddi müdaxiləsindən ibarət olan həyata keçirilən iqtisadi siyasət necə adlanırdı
- √ “marjinalizm”
 - “neoliberalizm”
 - “monetarizm”
 - heç biri
 - “dirijizm”
214. 1946-cı ildən Fransada dövlətin iqtisadiyyata müdaxiləsi məqsədilə hansı xüsusi orqan yaradılmışdır
- “Planlaşdırma üzrə baş komissarlıq”
 - “Dövlət Plan komitəsi”
 - “Planlaşdırma Departamenti”
 - Mərkəzi iqtisadi komitə
 - √ “İqtisadi Planlaşdırma Nazirliyi”
215. II-ci Dünya Müharibəsindən sonra neçənci ildən başlayaraq Fransa iqtisadiyyatında yüksəliş dövrü başlanmışdır
- 1948-ci ildən
 - 1954-cü ildən
 - 1963-cü ildən
 - 1970-ci ildən
 - √ 1950-ci ildən
216. Fransa aşağıdakılardan hansının əsasını qoymuşdur
- √ Ümumdünya Ticarət Təşkilatının
 - Avropa İttifaqının
 - Beynəlxalq Atom Enerjisi Təşkilatının
 - Heç biri
 - Beynəlxalq Valyuta Fondunun
217. Schverin torpaqların paytaxtı aşağıdakılardan hansıdır
- Schleswig-Holstein
 - Mecklenburg-Vorpommern
 - Bu da bütün şəhər kapital deyil
 - Hesse
 - √ Saksoniya-Anhalt
218. Almaniyanın rəsmi adı hecə adlanır
- √ Almaniya Federativ Respublikası
 - Almaniya Respublikası
 - Almaniya Federasiyası Respublikası
 - Almaniya
 - ADR
219. Aşağıda qeyd olunan əsas məşinqayırma regionlara aid deyil
- Şimali Amerika
 - Şərqi və Cənub-Şərqi Asiya regionu

- MDB ölkələri
- √ Avstraliya
- Qərbi Avropa

220. TMK-ın fəaliyyəti üçün daha çox cəlbədicə olan ölkələrin adını çəkin

- inkişaf etmiş ölkələr
- Tranzitiv ölkələr
- YSÖ
- √ bütün cavablar düzəndür
- inkişaf etməkdə olan ölkələr

221. Aşağıda göstərilən şirkətlərdən hansı Böyük Britaniyanın TMK-rına aid deyil

- BP Plc
- √ Eli Lilly And Corp
- HSBC Holdings Plc
- GlaxoSmithKline Plc
- Vodafone Group Plc

222. Aşağıda göstərilən şirkətlərdən hansı ABŞ-ın TMK-rına aid deyil

- General Elektrik Co
- √ BP
- Home Depot Inc
- Dell Inc
- Exxon Mobil Corp

223. Aşağıdakı TMK-dan hansı Almaniya məxsus deyildir

- Siemens
- √ Yunilever
- Xyöxst
- Basf
- Bayer

224. Yaponiyada tikinti, metallurjiya, gəmiqayırma və digər sənaye sahələrində, həmçinin ticarətdə sürətli artım hansı illəri nəzərə çarpır

- 1894-1895-ci illər
- 1889-1913-cü illər
- 1995-1998-cü illər
- 1941-1945-ci illər
- √ 1924-1926 –cü illər

225. Yapon-Çin müharibəsi neçənci illərdə baş vermişdir

- 1995-1998-cü illər
- 1889-1913-cü illər
- 1929-1931-cü illər
- 1941-1945-ci illər
- √ 1894-1895-ci illər

226. Yaponiyanın konstitusiyası neçənci ildə qəbul olunmuşdur

- 1995-cü il
- 1973-cü il
- 1929-cü il
- 1945-cü il
- √ 1889-cü il

227. 90-cı illərin əvvəllərində bir sıra ekspertlər Yaponiyanı batan günəş ölkəsi kimi xarakterizə etməyə başladılar. Bu nə ilə əlaqədar idi

- işsizliyin artması ilə
- √ Məcmu daxili məhsulun dinamikasının aşağı düşməsi ilə
- yapon iqtisadiyyatına xarici kapitalın təsiri ilə
- iyananın məzənnəsinin aşağı düşməsi ilə
- cinayətkarlığın çoxalması ilə

228. NAFTA regional iqtisadi blokuna hansı ölkə daxil deyildir

- ABŞ
- √ Argentina
- Meksika
- Heç biri
- Kanada

229. Yeni sənaye ölkələrinin birinci dalğasına aid deyil

- Tayvan
- √ Pakistan
- Sinqapur
- Honkonq
- Koreya Respublikası

230. Çində iqtisadi islahatlar hansı dövrdən həyata keçirilir

- √ 1970-ci illərin sonundan
- 1990-cı illərin əvvəlindən
- 1990-cı illərin ortasından
- 1990-cı illərin sonundan
- 1980-ci illərin ortasından

231. Çinin yanacaq-energetika bazasının əsasını hansı məhsul təşkil edir

- Neft
- √ Kömür
- Uran
- Hidroenergetika
- Qaz

232. Müasir mərhələdə Yaponiya üçün ən vacib idxal məhsulu hansıdır

- Ərzaq
- Texnologiya
- √ Xammal və enerji daşıyıcıları
- Yüngül sənaye məhsulları
- Xarici kapital

233. Müasir dünya iqtisadiyyatında

- Lider ölkələr əvvəlki dövrdə olduğu kimi qalır
- Regional qruplaşmalar dağılır
- Ölkələrin sabit birlikləri mövcuddur
- Postsosialist dövlətlər aparıcı qüvvəyə çevrilir
- √ Lider ölkələr dəyişilir

234. Yaxın və Orta Şərqi regionun dünya neft hasilatı sənayesində xüsusi çəkisini göstərən rəqəmlərdən hansı düzgündür

- √ 30%-ə qədər
- 40%-ə qədər

- 70%-ə qədər
- 60%-ə qədər
- 50%-ə qədər

235. MERKOSUR-iqtisadi inteqrasiya qruplaşmasına daxil deyildir

- Argentina
- Paraqvay
- ✓ Venesuela
- Uruqvay
- Braziliya

236. Aşağıda adı çəkilən Mərkəzi Asiya ölkələrindən hansı türkdilli ölkə deyil

- Qazaxıstan
- ✓ Tacikistan
- Türkmənistan
- Qırğızıstan
- Özbəkistan

237. Aşağıda adı çəkilən ölkələrdən hansı tranzitiv ölkə deyildir

- Makedoniya
- Çexiya
- Özbəkistan
- Polşa
- ✓ Yunanıstan

238. MDB məkanında ÜDM-si xarici borcunu ödəməyən ölkə hansıdır

- Moldova
- Ermənistan
- ✓ Qırğızıstan
- Tacikistan
- Özbəkistan

239. Xarici borc problemi çox təhlükəli xarakter daşıyır

- Bütün yeni sənaye ölkələri üçün
- Sinqapur üçün
- ✓ Argentina üçün
- Tayvan üçün
- Asiyanın yeni sənaye ölkələri üçün

240. Yeni sənaye ölkələrindən hansını həm də yeni sənaye-aqrar ölkəsi kimi xarakterizə etmək olar

- Sinqapuru
- ✓ Braziliyanı
- Honkoqnu
- Cənubi Koreyanı
- Tayvanı

241. Yeni sənaye ölkələrindən hansı həm də bazar iqtisadiyyatlı sənayecə inkişaf etmiş ölkə kimi qəbul olunur

- Malayziya
- Tayvan
- ✓ Cənubi Koreya
- Argentina
- Braziliya

242. 90-cı illərdə Çində tutulan idxal rüsumlarının faktiki səviyyəsi
- √ idxalın dəyərinin 2-3%-ni təşkil edirdi
 - idxalın dəyərinin 15-20%-ni təşkil edirdi
 - idxalın dəyərinin 20-25%-ni təşkil edirdi
 - idxalın dəyərinin 25-30%-ni təşkil edirdi
 - idxalının dəyərinin 10-15%-ni təşkil edirdi
243. Çində istehsalın prioritet inkişafının maliyyələşdirilməsi əsasən aşağıdakıların hesabına baş verir
- dövlət büdcəsinin vəsaitlərinin
 - xarici investisiyaların
 - «yardım» proqramlarının
 - fərdi investorların
 - √ büdcədən kənar fondların
244. Tokio qiymətli kağızlar bazarı hazırda
- dünyada ən iri bazardır
 - ancaq Nyu-York qiymətli kağızlar bazarından geri qalır
 - √ dünyanın 3 ən iri qiymətli kağızlar bazarına daxildir
 - dünyanın 10 ən iri qiymətli kağızlar bazarına daxildir
 - ancaq London qiymətli kağızlar bazarından geri qalır
245. Proteksionizm və liberallaşdırma arasında xarici iqtisadi siyasət seçimi asılıdır
- ölkənin coğrafi vəziyyətindən
 - təbii resursların mövcudluğundan
 - √ ölkədəki konkret siyasi-iqtisadi vəziyyətdən
 - kommunikasiya vasitələrinin inkişaf dərəcəsindən
 - elmi-texniki potensialın vəziyyətindən
246. Vahid Avropa Aktının qəbul edilməsindən sonra Avropa İttifaqının üzv ölkələrində inteqrasiya prosesləri aşağıdakı sahələr üzrə güclənmişdir
- Mədəniyyət
 - Ailə təhlükəsizliyi
 - Xarici ticarət
 - √ Makroiqtisadiyyat
 - İdman
247. Qərbi Avropada vahid iqtisadi məkanın yaradılması məqsədi hansı sənəddə qeydə alınmışdır
- Avropa İqtisadi Birliyinin yaranması müqaviləsində
 - √ Vahid Avropa Aktında
 - Kömür və Polad üzrə Avropa Birliyinin yaranması müqaviləsində
 - Gömrük ittifaqının yaradılması müqaviləsində
 - AVRATOM-un yaranması müqaviləsində
248. Şuman planına daxil deyildir
- Kömür və Polad üzrə Avropa Birliyinin yaradılması ideyası
 - Almaniya və Fransanın kömür və metallurgiya sənayesinin idarə edilməsinin fəvqəl milli orqana verilməsi təklifi
 - Ümumi bazarın yaradılması ideyası
 - Hərbi sənayeyə beynəlxalq nəzarətin həyata keçirilməsi
 - √ BENİLUKS gömrük ittifaqının yaradılması təklifi
249. Son onillikdə Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri ilk növbədə hansı ölkələrə yönəlmişdir
- İnkişaf etmiş ölkələrə

- Yaxın Şərq ölkələrinə
- Cənubi Asiya ölkələrinə
- MDB ölkələrinə
- ✓ Uzaq xarici dövlətlərə

250. Aşağıda göstərilən hansı şəhər tarixən dünyanın aparıcı maliyyə mərkəzi kimi sayılır

- Paris
- Cenevrə
- Brüssel
- Moskva
- ✓ London

251. Hansı ölkə Avropa İttifaqının üzvü deyildir

- Böyük Britaniya
- Portuqaliya
- ✓ Norvec
- Danimarka
- Kipr

252. ABŞ-ın dünya iqtisadiyyatında liderliyinin əsas parametrləri hansılardır

- Güclü hərbi-sənaye kompleksi
- Güclü hakimiyyət
- Daxili məcmu məhsulun həcmi
- ✓ Daxili bazarın miqyası və elmi-texniki potensial
- Qlobal milli maraqların mövcudluğu

253. Ölkə iqtisadiyyatının açıqlıq dərəcəsinin miqdar göstəricilərinə aiddir

- Təkrar ixracın həcmi
- Daxili məcmu məhsul
- ✓ Xarici ticarət kvotası
- Təkrar idxalın həcmi
- Məcmu milli məhsul

254. Hansı ölkə ABŞ-ın əsas ticarət partnyoru kimi sayılmır

- Kanada
- Meksika
- Böyük Britaniya
- Səudiyyə Ərəbistanı
- ✓ Rusiya

255. Aşağıda göstərilənlərdən hansı əsas maşınqayırma regionlarına aid edilmir

- Şimali Amerika
- Şərqi və Cənub-Şərqi Asiya
- MDB ölkələri
- ✓ Avstraliya
- Qərbi Avropa

256. Adı çəkilən şəhərlərdən hansı dünyanın əsas maliyyə mərkəzlərindən sayılmır

- London
- Tokio
- Sinqapur
- Nyu-York
- ✓ Amsterdam

257. Dünya ölkələrinin təsnifləşdirilməsi hansı metodologiyaya əsaslanır
- BMT-nin təsnifləşdirmə metodlarına
 - BVF-nun təsnifləşdirmə metodlarına
 - Dünya Bankının təsnifləşdirmə metodlarına
 - ✓ düzgün cavab yoxdur
 - UNKTAD-ın təsnifləşdirmə metodlarına
258. Kanada, ABŞ və Meksika arasında azad ticarət zonası haqqında müqavilənin qüvvəyə minməsi neçənci ildə baş vermişdir
- 1986-cı il oktyabrın 5-də
 - 1993-cü il mayın 20-də
 - 1950-ci il yanvarın 5-də
 - 1960-cı il mayın 20-də
 - ✓ 1994-cü il yanvarın 1-də
259. Kanadada istehlak tələbatının və mənzil tikintisinin canlanma əlamətləri hansı illərdə baş vermişdir
- 1995-cı ilin axırında, 1996-cı ilin əvvəlində
 - 1973-cü ilin axırında, 1974-cü ilin əvvəlində
 - 1929-cı ilin axırında, 1930-cü ilin əvvəlində
 - 2003-cü ilin axırında, 2004-cü ilin əvvəlində
 - ✓ 1996-cı ilin axırında, 1997-cü ilin əvvəlində
260. Kanada iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi hansıdır
- əmək məhsuldarlığı
 - maliyyə sferası
 - investisiya axını
 - migrantların hesabına
 - ✓ ixracat
261. İqtisadi ədəbiyyatlarda Braziliya hansı statusla tanınır
- İnkişaf etmiş ölkə kimi
 - Tranzitiv ölkə kimi
 - İnkişaf etməkdə olan ölkə kimi
 - Geridə qalmış ölkə kimi
 - ✓ Yeni sənaye ölkəsi kimi
262. Qara Dəniz İqtisadi əməkdaşlıq Təşkilatı regional qruplaşmasına daxil deyil
- Gürcüstan
 - ✓ Macarıstan
 - Rumuniya
 - Rusiya
 - Ukrayna
263. Hansı postsovet respublikası bazar iqtisadiyyatlı ölkə kimi qəbul edilmişdir
- Azərbaycan
 - Belarus
 - ✓ Estoniya
 - Moldova
 - Özbəkistan
264. Asiya və Amerika dövlətlərinin daxil olduğu inteqrasiya əməkdaşlığı sahəsində mövcud olan ən böyük iqtisadi təşkilat hansıdır
- NAFTA

- AI
- √ ATES
- OPEK
- İƏİT

265. Aşağıda göstərilən Müasir dövrdə ÜDM-da ETTKİ-yə (elmi-tədqiqat və təcrübi konstruktor işləri) istiqamətlənmiş xərclərin ən çox xüsusi çəkiyə malik olan ölkə

- Böyük Britaniya
- Çin
- Fransa
- √ Yaponiya
- Almaniya

266. Son 20 ildə dünya iqtisadiyyatında ən sürətli iqtisadi inkişaf tempi hansı qrup ölkələrə xas olan cəhətdir

- √ Cənubi-Şərq Asiya ESÖ
- Postsosialist ölkələrinə
- İnkişaf etməkdə olan ölkələrə
- Avropa Birliyi ölkələrinə
- İnkişaf etmiş ölkələrə

267. Aşağıda adı çəkilən hansı Avropa ölkəsi tranzitiv ölkə sayılır

- Hollandiya
- Belçika
- Danimarka
- Finlandiya
- √ Çexiya

268. Aşağıda adı çəkilən ölkələrdən hansı tranzitiv ölkə deyildir

- Polşa
- Rusiya
- Özbəkistan
- Çexiya
- √ düzgün cavab yoxdur
- Makedoniya

269. Hansı ölkə ABŞ-ın əsas ticarət partnyoru kimi sayılmır

- Kanada
- Səudiyyə Ərəbistan
- Meksika
- Çin
- √ bütün cavablar düzgündür
- Böyük Britaniya

270. ÜDM-nin həcminə görə hansı ölkə ilk beşliyə daxil deyil

- ABŞ
- √ İtaliya
- Çin
- Almaniya
- Böyük Britaniya

271. Qərbi Avropa ölkələrin arasında aşağı olan ÜDM-nin həcmi hansıdır

- Böyük Britaniya
- Fransa

- İtaliya
- İspaniya
- √ Yunanistan

272. Dünya avtomobil bazarında hansı ölkə lider ölkələrdən sayılmır

- Almaniya
- √ Finlyandiya
- Böyük Britaniya
- Yaponiya
- ABŞ

273. İnkişaf etməkdə olan ölkələrin xarici borcları XXI əsrdə:

- artmışdır
- azalmışdır
- azalmağa doğru meyilli idi
- çox cüzi idi
- √ sabit qalmışdır

274. Üçüncü dünya ölkələrində sosial problemlərdən birinə aiddir:

- √ iş yerlərinin çatışmaması və əhali artımının yüksək səviyyəsi
- regionlar üzrə iqtisadi inkişafın bərabərliyi
- təhsilin yüksək səviyyəsi
- emaledici sənayenin nisbətən yüksək inkişaf səviyyəsi
- coğrafi mövqe

275. Yeni Sənaye ölkələrinin birinci dalğasına daxil olan ölkələr yerləşir:

- Şimali Afrika
- Şərqi Asiya
- √ Cənub Şərqi Asiyada
- Tropik Afrika
- Qərbi Avropa

276. Beynəlxalq Valyuta Fondunun təsnifatına görə inkişaf etmiş ölkələr sırasına daxil deyil:

- ABŞ
- √ Macarıstan
- Fransa
- İsveç
- Kanada

277. Böyük yeddiilər qrupuna daxildir:

- √ Fransa
- Meksika
- Ukrayna
- Avstraliya
- Norveç

278. Yaponiyanın böyük adalarına aid deyil

- Hönsü,
- Sikkoku,
- Hokkaydo
- √ Sapporo
- Küsü,

279. 2010-ci il üçün BVF-nun məlumatlarına görə Hindistanın ÜDM-nu göstərin

- 14 trln. doll. az
- √ 1,4 trln. doll. yaxın
- 2 trln. doll. çox
- 20 trln. doll. yaxın

280. 2010-ci il üçün BVF-nun məlumatlarına görə Çilinin ÜDM-nu göstərin

- √ 200 mlrd. doll. az
- 100 mlrd. doll. yaxın
- 700 mlrd. doll. çox
- 400 mlrd. doll. yaxın

281. Kimya məhsulları ixracında əsas regional axınlara aid deyidir

- Qərbi Avropa daxilində
- Qərbi Avropadan Şimali Amerikaya
- Qərbi Avropadan Asiyaya
- √ Afrika daxilində
- Asiya daxilində

282. Ofis maşınları və telekommunikasiya avadanlıqları ixracında əsas regional axınlara aid deyildir

- Asiya daxilində
- Asiyadan Şimali Amerikaya
- Şimali Amerikadan Asiyaya
- √ Latın Amerikasından Şimali Afrikaya
- Qərbi Avropa daxilində

283. Avtomobil məhsulları ilə dünya ticarətinin əsas regionları sırasına aid deyidir

- Qərbi Avropa
- Asiya
- Mərkəzi-Şərqi Avropa
- √ Orta Şərq
- Şimali Amerika

284. Dünya üzrə şəkərin əsas ixracatçı və idxalatçı regionları sırasına aid deyildir

- Şimali Amerika
- Mərkəzi Amerika
- Cənubi Amerika
- √ Qərbi Afrika
- Karib hövzəsi

285. Dünya üzrə əsas ət ixracatçıları sırasına aid deyidir

- Braziliya
- √ Pakistan
- Argentina
- Avstraliya
- Kanada

286. Hazırda inkişaf etmiş ölkələrin dünya ticarətində payı

- √ 60-70%
- 90-100%
- 50%

- heç biri
 - 30-40%
- 287.** XX əsrin 80-cı illərində Avropa Azad Ticarət Assosiasiyasının tərkibinə hansı ölkə daxil deyildi
- √ Fransa
 - İslandiya
 - Lixtenşteyn
 - Böyük Britaniya
 - İsveçrə
- 288.** XX əsrin sonunda dünya informasiya xidmətləri bazarının başlıca subyekti
- Böyük Britaniya
 - Çin
 - Rusiya
 - Almaniya
 - √ ABŞ
- 289.** Üçüncü dünya ölkələrində sosial problemlərdən birinə aiddir
- √ iş yerlərinin çatışmaması və əhali artımının yüksək səviyyəsi
 - regionlar üzrə iqtisadi inkişafın bərabərliyi
 - təhsilin yüksək səviyyəsi
 - emaledici sənayenin nisbətən yüksək inkişaf səviyyəsi
 - coğrafi mövqe
- 290.** Konkret ölkənin ayrı-ayrı əmtəə və xidmət istehsalı üzrə ixtisaslaşması asılıdır
- istehsalın təşkilinin qabaqjıl metodlarından istifadə edilməsindən
 - √ ölkənin sosial-iqtisadi xüsusiyyətlərindən
 - coğrafi mövqeyindən
 - iqlim şəraitindən
 - beynəlxalq normativ-hüquqi norma və qaydalardan istifadə edilməsindən
- 291.** Ölkələrin BəB-də iştirakının əsas motivi
- yeni texnologiya və biliklərin əldə edilməsi imkanı
 - √ iqtisadi fayda əldə etmək imkanı
 - xammal və enerji mənbələrinə yiyələnmək imkanı
 - müstəqilliyin qorunmasına təminat imkanı
 - ölkələr arasında təsir dairələrinin bölünməsi imkanı
- 292.** Çin iqtisadiyyatına xas olan əsas xüsusiyyət nədir
- Dövlətin iqtisadiyyatının tənzimlənməsində rolunun güclənməsi
 - Dövlət bölməsinin iqtisadiyyatda üstünlüyünün qorunub saxlanması
 - Sosial-iqtisadi sabitliyin qorunub saxlanması
 - √ Dövlət, kollektiv və şəxsi sektorların paritet əsasında inkişafının təmin olunması
 - Əhəlinin həyat səviyyəsinin artması
- 293.** Dünya üzrə pambığın əsas ixracatçı ölkələr qrupuna daxil deyil
- ABŞ
 - Afrika Frank zonası
 - Avstraliya
 - √ Argentina
 - Mərkəzi Asiya
- 294.** Hər adam başına düşən taxıl istehsalının görə aşağıda göstərilən hansı ölkə dünyada birinci yer tutur

- ABŞ
- Rusiya
- ✓ Kanada
- Arqentina
- Avstriya

295. Ölkəşünaslıq elmin təhlil metodologiyasının modellərinə aid deyil

- fransız modeli
- rus modeli
- ingilis modeli
- ✓ yapon modeli
- alman modeli

296. Ölkəşünaslıq elmi coğrafiyadan fərqi

- İnsan amili
- ✓ ölkələrin sosial-iqtisadi inkişaf mərhələlərin xüsusiyyətləri
- ərazi quruluşu
- iqlim xüsusiyyəti
- milli xüsusiyyəti

297. Qafqaz regionu əsasən hansı ölkələr üçün maraqlıdır

- Rusiya
- Avropa İttifaqı
- Türkiyə
- İran
- ✓ Bütün cavablar doğrudur
- ABŞ

298. SSSR Dünya neft bazarına neçənci illərdə daxil oldu

- 60-ci illərdə
- 70-ci illərdə
- ✓ 80-ci illərdə
- 90-ci illərdə

299. İEOÖ-də sosial-iqtisadi inkişaf problemlərinin həllinə yönələn əstrategiyanın əsas problemləri sırasına aiddir

- İqtisadi artım və dayanıqlılıq
- Əhəlinin həyat səviyyəsinin yüksəldilməsi
- Dünya iqtisadiyyatında yeni mövqenin tutulması
- ✓ Hamısı
- İqtisadi geriliyin aradan qaldırılması

300. Postindustrial cəmiyyət daha xarakterikdir

- MDB ölkələri
- ✓ Yüksək İnkişaf Etmiş Ölkələr
- Şərqi Avropa ölkələri
- Heç biri
- Yeni Sənaye Ölkələri

301. Keçid iqtisadiyyatlı ölkələrin iqtisadi inkişaf yolunu üçüncü mərhələsi hansı dövrü əhatə etmişdir

- 1970-ci illər
- 1960-ci illər

- 2000-ci illər
- Heç biri
- ✓ 1980-ci illər

302. Dünya iqtisadiyyatında əsas polad istehsalçısı olan ölkələr sırasına daxil deyildir

- Çin
- ABŞ
- Rusiya
- ✓ Pakistan
- Yaponiya

303. Kənd Təsərrüfatı məhsullarının istehsalının həcminə görə Fransa Qərbi Avropada neçənci yeri tutur

- Böyük Britaniya və Danimarkadan sonra üçüncü
- Birinci
- Böyük Britaniya, Almaniya, İtaliya və Danimarkadan sonra beşinci
- On beşinci
- ✓ Almaniya dan sonra ikinci

304. Fransa Respublikasının ÜDM-nun sahələr üzrə strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Təsərrüfatı – 27%; Sənaye – 48%; Xidmətlər – 25%
- Sənaye – 73%; Kənd Təsərrüfatı – 14,8%; Xidmət sahəsi – 12,2%
- Xidmət sahəsi – 46%; Sənaye – 53%; Kənd Təsərrüfatı – 1%
- Heç biri
- ✓ Müxtəlif xidmətlər – 70,6%; Sənaye – 26,1%; Kənd Təsərrüfatı – 3,3%

305. Fransanın xarici ticarət dövriyyəsinin 63%-i hansı qrup ölkələrin payına düşür

- ABŞ, Kanada, Meksika
- MDB və Şərqi Avropa ölkələri
- Cənub- Şərqi Asiya ölkələri və Avstraliya
- Heç biri
- ✓ Avropa İttifaqının üzv-ölkələri

306. Aşağıdakılardan beynəlxalq iqtisadi inteqrasiyanın əsas formalarına hansı aid deyil

- Azad ticarət zonasının yaradılması
- ✓ Vahid vergi siyasətinin həyata keçirilməsi
- Vahid valyuta ittifaqının yaradılması
- Heç biri
- Gömrük ittifaqının yaradılması

307. Aşağıdakı dövlətlərdən hansı sərbəst dövrli valyutaya malik deyil

- Böyük Britaniya
- Almaniya
- Yaponiya
- ✓ Polşa
- ABŞ

308. Prezident F.Ruzvelt hansı iqtisadçının nəzəriyyə və strategiyasından yeni xətt siyasəti adı altında istifadə etməklə XX-ci əsrin 30-cu illərində ABŞ iqtisadiyyatında yaşanan böhranı aradan qaldıra bildi

- David Rikardo
- ✓ Con Meynard Keyns
- Milton Fridmen
- Adam Smit
- Vasiliy Leontyev

- 309.** Aşağıdakılardan hansı inkişaf etməkdə olan ölkələrin sənayeləşmə modelidir
- √ idxaləvəzədici sənayeləşmə modeli
 - hərbi sənayeləşmə modeli
 - aqrar sənayeləşmə modeli
 - heç biri
 - enerji sənayeləşməsi modeli
- 310.** Xarici iqtisadi əlaqələrin rolunu xarakterizə edən əsas göstəricilərə aid etmək olar
- əmtəə və xidmətlərin idxal-ixrac faizini, əmtəələrin xarici ticarətinin quruluşunu
 - istehsal amillərinin kəmiyyət baxımından çoxalması ilə
 - a,b bəndlərini
 - heç biri
 - √ kapitalın, texnologiyanın, işçi qüvvəsinin beynəlxalq hərəkətində iştirakını, təsərrüfatın açıqlığı səviyyəsini
- 311.** Ölkə üzrə iqtisadi artımın intensiv tipi dedikdə
- heç biri
 - √ işçilərin ixtisası artırılır, istehsalın təşkili yaxşılaşdırılır, ictimai əmək məhsuldarlığı yüksəlir, məhsul artımı baş verir
 - istehsal vasitələri və əmək cisimləri təkmilləşdirilir
 - istehsal amillərinin kəmiyyət baxımından çoxalması baş verir
 - istehsal amilləri keyfiyyətcə təkmilləşdirilir
- 312.** XX əsrin sonu XXI əsrin əvvəllərində inkişaf etmiş ölkələrin iqtisadiyyatında hansı struktur dəyişiklikləri baş vermişdir
- √ Xidmət sferasının sürətli inkişafı
 - Kənd təsərrüfatının xüsusi çəkisinin artımı
 - Yüngül və yeyinti sənayesinin aparıcı sahəyə çevrilməsi
 - Hasilat sahələrinin sürətli inkişafı
 - Maddi istehsal sferasının inkişafı
- 313.** İş birliyi nədir?
- √ Hükumət, həmkərlər ittifaqı və işəgötürənlər arasında milli səviyyədə danışıqlar mexanizmi
 - Əmək islahatları toplusu
 - Əmək bazarı üzrə beynəlxalq saziş
 - Bütün cavablar düzgün deyil
 - Şirkətin işçiləri və menecerləri arasında razılaşma
- 314.** İnfrastruktura milli proqramının reallaşdırılması üçün hansı həcmdə investisiya tələb olunur?
- 9 milyard \$
 - 14 milyard \$
 - √ 3 milyard \$
 - 7 milyard \$
 - 5 milyard \$
- 315.** əsrin müqaviləsi nə vaxt imzalanıb?
- √ 1994
 - 1993
 - 1997
 - 1999
 - 1995
- 316.** Almaniyanın inkişafı nə ilə izah olunur?
- Sahibkarlar üçün şəraitin yaranması ilə

- Hökumətin dəstəyi ilə
- Beynəlxalq əlaqələrin inkişafı ilə
- Özəl sektorun inkişafı ilə
- √ İqtisadi artımı stimullaşdıran yeni sahibkarlarla izah olunur

317. Almaniya rəqabət mühiti təkcə inhisarçılığa qarşı məhdudiyətlərlə dəstəklənmir, həm də :

- vergilərin artırılması ilə
- √ Kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə
- Vergilərin azaldılması ilə
- Gömrük baryerlərinin qoyulması ilə
- Korrupsiya ilə mübarizə ilə]

318. Almaniya rəqabət qabiliyyətinin aşağı düşməsinə iki səbəblə əlaqələndirilir:

- √ Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin aşağı düşməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə global rəqabətdə udur
- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin aşağı düşməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə global rəqabətdə qazanır
- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə global rəqabətdə qazanır
- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə global rəqabətdə qazanır
- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə global rəqabətdə udur

319. 2012-ci ildə Lixteynşteynin bir adam başına düşən ÜDM-n dəyəri, doll

- √ 80 700
- 89 400
- 102 800
- 74 900

320. 2009-ci ildə Lixteynşteynin bir adam başına düşən ÜDM-n dəyəri, doll

- √ 89 400
- 102 800
- 80 700
- 74 900

321. 2012-ci ildə Qətərdə bir adam başına düşən ÜDM-n dəyəri, doll

- √ 102 800
- 89 400
- 80 700
- 74 900

322. 2012-ci ildə Azərbaycanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- √ 98,16
- 149,8
- 1026,0
- 141,2

323. 2012-ci ildə Türkiyənin Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- √ 1125
- 2282,0
- 3085,0
- 4389,0

- 324.** 2012-ci ildə Braziliyanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll
- √ 2362
 - 3085,0
 - 4389,0
 - 15040,0
- 325.** 2012-ci ildə Rusiyanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll
- √ 2509
 - 3085,0
 - 4389,0
 - 15040,0
- 326.** 2012-ci ildə Sinqapurun bir adam başına düşən ÜDM-n dəyəri, doll
- √ 60 900
 - 89 400
 - 102 800
 - 74 900
- 327.** 2012-ci ildə Almaniyanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll
- √ 3194
 - 4389,0
 - 15040,0
 - 2380,0
- 328.** Bu integrasiya birliklərindən hansı Azərbaycanın ən mühüm ticari tərəfdaşı oldu?
- QUAM və İƏİT
 - QUAM və NAFTA
 - AB və NAFTA
 - √ İƏİT və AB
 - AB və QUAM
- 329.** Azərbaycanda hansı mövcud nəqliyyat avadanlıqlarının texniki yenidənqurmaya və rekonstruksiyaya ehtiyacı var?
- √ Bakı Dəniz Limanı
 - Dəmir yolu nəqliyyatı
 - avtoyol nəqliyyatı
 - Metropoliten
 - Hava nəqliyyatı
- 330.** Azərbaycan dünyanın bütün ölkələri ilə ticarət və qitisadi əlaqələrinin genişləndirilməsi üçün hansı ölkələrə daxil olmağa hazırlaşır?
- √ ÜTT
 - ASEAN
 - Avropa İttifaqı
 - QUAM
 - OPEK
- 331.** Almaniya aid ən mühüm qiymətləndirmələrdən biri kim tərəfindən keçirilib?
- OON
 - Dünya ticarət orqanizasiyası
 - √ ümumdünya iqtisadi forumu
 - Bütün cavablar düzgün deyil
 - Beynəlxalq valyuta fondu

332. Almaniyanın şərq torpaqlarında əmək məhsuldarlığı qərblə müqayisədə neçə faiz təşkil edir?

- 40%
- √ 60%
- 30%
- 20%
- 50%

333. Almaniyanın şərq torpaqlarına hər il neçə milyard avro dövlət vəsaiti nəql olunur?

- 74 milyard avro
- 62 milyard avro
- 51 milyard avro
- 40 milyard avro
- √ 85 milyard avro

334. Almaniyanın sosial qərantiya sisteminin çatışmamazlıqları:

- Çox ucuz olmağı
- Etibarlı deyil
- Bütün cavablar doğrudur
- Bütün cavablar düzgün deyil
- √ Çox baha olmağı

335. Hansı ölkənin iqtisadiyyatında planlaşdırma mövcuddur?

- √ Fransa
- ABŞ
- Kanada
- İspaniya
- Almaniya

336. Çin ixracın həcminə görə dünyada hansı yeri tutur?

- √ 1
- 3
- 4
- 5
- 2

337. Bu ölkələrdən hansı elm tutumlu məhsulların nəhəng ixracatçısıdır?

- √ ABŞ
- Yunanıstan
- Somali
- Gürcüstan
- İsveçrə

Britaniya əməkdaşlığına hansı ölkələr daxildir?

338. 1.Kanada
2.Yeni Zenlandiya
3.Vatikan
4.İtaliya
5.Florensiya

- 1.5.
- 1.3.
- √ 1.2.
- 3.4.
- 2.4.

339. Bu ölkələrdən hansı daha çox neft ehtiyatlarına malikdir?

- Səudiyyə Ərəbistan, İran, İraq, BƏƏ
- İran, İraq, Küveyt, Azərbaycan
- Azərbaycan, Səudi Ərəbistan, İran
- Venesuela, İsrail, Küveyt, İraq
- ✓ Səudi Ərəbistan, BƏƏ, İsrail, Küveyt

340. Azərbaycanda bugün üçün hansı dövlət proqramı realizə olunmur?

- “Sosial iqtisadi inkişaf”
- ✓ “Kiçik sahibkarlığa dövlət dəstəyi”
- “Dövlət investisiya proqramı”
- Bütün cavablar doğrudur
- “Yoxsulluğun azaldılması və iqtisadi artım”

341. Azərbaycan Respublikasının hökuməti iqtisadi inkişafın əsas konseptual istiqəmətlərini razılaşdırmıyıb:

- ✓ Strateji araşdırmalar mərkəzi
- AYİB
- Beynəlxalq xeyriyyə fondu
- Dünya bankı
- Beynəlxalq xeyriyyə fondu, Dünya bankı

342. Azərbaycan beynəlxalq investisiyanın müdafiəsi üzrə hansı ölkələr ilə beynəlxalq müqavilə bağlamıyıb?

- MDB ölkələri və Yaponiya
- ABŞ və Almaniya
- ✓ İraq və Fransa
- Türkiyə və İngiltərə
- Pakistan və İran

343. Avropada büdcə kəsirinin maksimum dəyəri necə adlanır?

- Maastrixt divarı
- Berlin tavanı
- ✓ Maastrixt tavanı
- Madrid tavanı
- Maastrixt döşəməsi

344. Almaniya sahibkarlıq fəaliyyətinin zəifləməsinin səbəbləri hansıdır?

- Aşağı vergilər və sosial ayırmalar
- Qapalı iqtisadiyyat
- Beynəlxalq iqtisadi əlaqələrin zəif inkişafı
- Həddən artıq açıq iqtisadiyyat
- ✓ Yüksək vergilər və sosial ayırmalar

345. Almaniyə əmək bazarının zəifliyinin əsas səbəblərindən biri:

- ✓ İdarə etmədə iştirakın sistemi
- Bazar münasibətlərinə hökumətin müdaxiləsi
- İdarəçilikdə təcrid olunma sistemi
- Proteksionist siyasət
- İş birliyi

346. Almaniyə hökuməti hansı üsulla biznes mühitinin formalaşmasına fəal təsir edir?

- Maliyyə tənzimlənməsi metodundan istifadə edir

- Antiinhişar t nziml nm  metodundan istifad  edir
- Kiik sahibkarlıęa yardım  c n x sus i t dbirl rd n istifad  edir
- Orta sahibkarlıęa yardım  c n x sus i t dbirl rd n istifad  edir
- √ B t n cavablar doęrudur

347. Asiyanın yeni s naye  lk si hansıdır?

- Monęolustan
- in
- √ C nubi Koreya
- Tayvan
- Yaponiya

348. 3 g c m rk zl rind n birini g st rin.

- C nubi Asiya
- Avstraliya
- Latın Amerikas 
- √ Q rbi Avropa
- Őimali Afrika

349. Yaponiyada ETTK -n  ekil n x rcin h cmi v  onun d nyada tutduęu yer?

- 110 mlrd. 4-c  yer
- 150 mlrd. 1-c  yer
- 140 mlrd. 2-c  yer
- √ 130 mlrd. 3-c  yer
- 100 mlrd. 5-c  yer

350. Yaponiyada istehlak t l binin  h miyy tli geniřl nm si il  n tic l n n islahatlar.

- Pul islahatı
- Vergi islahatı
- H rbi islahat
- Ticar t islahatı
- √ Aqrar islahat

351. T rkiy  iqtisadiyyatının  sas sah l rind n biri:

- Kosmos
- Kimya s nayesi
- √ Turizm
- K nd t s rr fatı
- G miqayırma

352. Qarışıq iqtisadiyyatın hansı modeli ox b y k olmayan sosial istiqam t  malikdir?

- Alman
- Yaponiya
- √ İsver 
- Asiya
- Amerika

353. qarışıq iqtisadiyyatda t s rr fat subyekti kimi d vl t etm lidir:

- Yalnız x sus i biznesi investisiyalařdırmalı
- Vahid m rk zd n x sus i biznesin m  ssis l rini idar  etm li
- √ X sus i biznesin h yata keir  bilm diyi iřl ri  z  z rin  g t rm li
- Yalnız xarici investisiyaları investisiyalařdırmalı
- X sus i kapitalın m nf atini m hdudlařdırmalı

Ölkələrin açıq iqtisadiyyatının dərəcəsi çox hallarda asılıdır:

1. Ölkənin coğrafi mövqeyindən
2. Sənayenin inkişaf səviyyəsindən
3. Təbii resurslarla təminatından
4. Əhəlinin sayından
5. Əhəlinin tədiyyə qabiliyyətli tələbindən

354.

- 1.3.5
- 1.2.3
- 1.4.5
- √ 3.4.5
- 2.4.5

355.

Kənd təsərrüfatı məhsulları istehsalının həcminə görə birinci yeri tutur?

- Rusiya
- Ukrayna
- Qazaxıstan
- Çin
- √ ABŞ

356.

İnzibati-amirlik iqtisadi sisteminin əlamətlərinə nələr aid deyil?

- Vahid mərkəzdən bütün müəssisələrin birbaşa idarə edilməsi
- Dövlət aparatı əsasən inzibati bölüşdürmə metodlarının köməyiylə təsərrüfat fəaliyyətinə rəhbərlik edir
- √ İqtisadiyyatın liberallaşması
- Xüsusi mülkiyyətin olmaması
- Dövlət məhsulların istehsalına və bölgüsünə tam nəzarət edir

357.

Hansı ölkədə ÜDM-un daha çox həcmi vardır?

- √ ABŞ
- Küveyt
- Banqladeş
- Almaniya
- Səudiyyə Ərəbistanı

358.

Dünya Bankı açıq iqtisadiyyatın dərəcəsi üzrə ölkələri neçə qrupa ayırır?

- √ 5
- 2
- 4
- 6
- 3

359.

Bu ölkələrdən hansı elm tutumlu məhsulların nəhəng ixracatçısıdır?

- √ ABŞ
- Gürcüstan
- Somali
- Yunanıstan
- İsveçrə

360.

Birbaşa xarici investisiyaların cəlb edilməsi üzrə dünya lideri:

- Almaniya
- √ ABŞ
- Rusiya
- Türkiyə
- Çin

361. bazar iqtisadiyyatı amirlikdən onunla fərqlənir ki, onda...
- ✓ Nə istehsal etməyi istehsalçı özü qərarlaşdırır
 - Əhalinin həyat səviyyəsi adambaşına düşən istehsalın həcmindən asılı olur
 - Dövlət istehsal olunan bütün nemətləri bölüşdürür
 - İstehsalın mühüm amili əməkdir
 - Bölgü üzrə bütün müəssisələrin həllini idarəetmənin mərkəzi orqanları yerinə yetirir
362. Avtomobil istehsalı üzrə dünyada ən böyük Yapon şirkəti hansıdır?
- Lexus
 - Hunday
 - ✓ Toyota
 - Heç biri
 - Nissan
363. Avtomobil istehsalı üzrə dünya lideri.
- Almaniya
 - Yaponiya
 - ABŞ
 - Rusiya
 - ✓ Çin
364. Açıq iqtisadiyyatın sahələri qiymətləndirilə bilər.
- İşçi qüvvəsinin miqrasiyasıvə kapital qaçışının göstəricilərinə əsasən
 - ✓ İxrac kvotası və adambaşına düşən ixracın həcmi göstəricilərinə əsasən
 - İstehsal amillərinin mobilliyi və istehsalın təmərküzləşməsi göstəricilərinə əsasən
 - Elmi Tədqiqat və Təcrübi Konstruktor işlərinə ayrılan vəsaitlərə əsasən
 - Kapital cəlbinin emiqrasiyavə milli istehsala xarici texnologiyanın tətbiqi göstəricilərinə əsasən.
365. Açıq iqtisadiyyat nəyi nəzərdə tutur?
- Milli istehsalçılar arasında rəqabət zəiflənməsinə
 - ✓ İxtisaslaşma və kooperasiyalaşmanın dərinləşməsinə
 - İxrac göndərişlərinin ixtisar edilməsini
 - Əhalinin həyat səviyyəsinin pisləşməsinə
 - Ticarət balansının enməsinə
366. Ənənəvi iqtisadiyyat sisteminin xarakterik cəhətləri hansılardır?
- Dövlətin iqtisadiyyata müdaxilə etməməsi
 - İqtisadi əlaqələrin açıqlığı
 - ✓ Fərdlərin özlərinin əvvəlki birliklərinə(icmalarına) malik olmaları
 - Texnika və texnologiyanın yüksək inkişafı
 - Vahid iqtisadi mərkəzin mövcudluğu
367. Yüksək inkişaf etmiş ölkələrdə ÜDM strukturunda hansı sektor üstünlük təşkil edir?
- Mədən sənayesi
 - ✓ Xidmət sahəsi
 - Meşə təsərrüfatı
 - Kənd təsərrüfatı
 - Tikinti
368. Sosial bazar iqtisadiyyatı nədir?

- √ Bu açıq sistemdir, onun inkişafı dayanmayıb, birdəfəlik formalaşmış mexanizm deyil, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalıb və qalırda
- Bu qapalı sistemdir, onun inkişafı dayanmayıb, birdəfəlik formalaşmış mexanizm olub, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalıb və qalırda
- Bu qapalı sistemdir, onun inkişafı dayanmayıb, birdəfəlik formalaşmış mexanizm deyil, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalıb və qalırda
- Bu qapalı sistemdir, onun inkişafı dayanıb, birdəfəlik formalaşmış mexanizm deyil, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalmıyıb və qalmırda
- Bu qapalı sistemdir, onun inkişafı dayanıb, birdəfəlik formalaşmış mexanizm olub, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalmıyıb və qalmırda

369. Ölkəni müəyyən bir qrupa daxil etmək üçün meyarlar hansıdır?

- Ölkənin idxalı və ixracı
- √ Alıcılıq qabiliyyəti pariteti, yaşayış səviyyəsi və keyfiyyəti, отраслевая структура ВВП
- elmi-tədqiqat və eksperimental konstruktor işlərinin nailiyyətləri, xarici investisiyaya ayrılan vasitələrin həcmi, dövlət borcu
- Adambaşına düşən illik gəlir səviyyəsi, məzənnə
- Təhsil səviyyəsi, İstehlak səbətinin tərkibi, xarici ticarətin həcmi

370. MDB ölkələri içərisində rusiyadan sonra hansı ölkənin daha çox ehtiyatları var?

- √ Qazaxıstan
- Ukrayna
- Özbəkistan
- Azərbaycan
- Türkmənistan

371. MDB çərçivəsində iqtisadi inkişafa görə liderlik edən dövlət hansıdır?

- Ermənistan
- Ukrayna
- Qazaxıstan
- Özbəkistan
- √ Azərbaycan

372. Keçid iqtisadiyyatlı ölkələrə xarakterikdir:

- √ Alıcılıq qabiliyyəti prioriteti məzənnədən artıqdır
- Alıcılıq qabiliyyəti prioriteti məzənnə ilə eynidir
- emal sənayesinin yüksək çəkisi
- Alıcılıq qabiliyyəti prioriteti məzənnədən bir az aşağıdır
- Yüksək əmək haqqı və gəlirləri

373. İnkişaf etmiş ölkələr üçün xarakterikdir:

- Aşağı əmək haqqı
- Alıcılıq qabiliyyəti prioriteti məzənnədən artıqdır
- elmi tədqiqatlara ayrılan xərclər əhəmiyyətsizdir.
- emal sənayesinin yüksək çəkisi
- √ Alıcılıq qabiliyyəti prioriteti çox vaxt məzənnədən aşağıdır

374. Hansı ölkə Böyük İpək Yolu (TRASEKA) və Fiber optik kabel xətti Trans – Asiya – Avropa (TAA) marşrutu üzrə daşımalar həyata keçirən lider dövlətdir?

- Rusiya
- İran
- Qazaxıstan
- √ Azərbaycan
- Özbəkistan

375. Hal-hazırda bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrdə ictimai təminat və yoxsulluqla mübarizənin çoxsaylı proqramlarının reallaşdırılmasına bütün dövlət büdcə təxsisatının neçə faizi yönəlir?

- 5-10%
- 70-80%
- 10-15%
- √ 30-40%
- 2-3%

376. Dünya ölkələri hansı tiplərə bölünür?

- Yükek inkişaf etmiş, zəif inkişaf etmiş, keçid iqtisadiyyatlı
- √ İnkişaf etmiş, inkişaf etməkdə olan, keçid iqtisadiyyatlı
- İnkişaf etmiş, geridə qalmış, inkişaf etməkdə olan
- Yükek inkişaf etmiş, zəif inkişaf etmiş, orta inkişaf etmiş
- İnkişaf etmiş, zəif inkişaf etmiş, neft sənayeli

377. Çoxukladlı iqtisadiyyat nədir?

- √ Bir iqtisadi sistemin daxilində müxtəlif idarə formaları
- İstehsal xərclərinin azalması və onun rəqabət qabiliyyətinin kəskin artması
- Vergi qoymanın yüksəkliyi
- Əmək məhsuldarlığından asılı olaraq əhalinin yaşayış səviyyəsinin geridə qalması
- Bir iqtisadi system daxilində bir idarə forması

378. 2012-ci ildə Yaponiyanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. doll

- 15040,0
- 2380,0
- √ 4617
- 11290,0

379. 2012-ci ildə Hindistanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- 2380,0
- √ 4735
- 11290,0
- 15040,0

380. 2012-ci ildə ÇXR-ın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. doll

- 15040,0
- √ 12380
- 4463,0
- 2380,0

381. 2012-ci ildə ABŞ-ın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- 4463,0
- √ 15660
- 11290,0
- 2380,0

382. 2012-ci ildə Avropa İttifaqının Alıcılıq qabiliyyəti paritetinə görə ÜDM-un dəyəri, mlrd. doll

- √ 15390,0
- 11290,0
- 2380,0
- 4463,0

383. 2011-ci ildə Azərbaycanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- 1026,0
- 141,2
- √ 93,0
- 149,8

384. 2011-ci ildə Türkiyənin Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- √ 1026,0
- 4389,0
- 3085,0
- 2282,0

385. 2011-ci ildə Braziliyanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- 4389,0
- 15040,0
- √ 2282,0
- 3085,0

386. 2011-ci ildə Rusiyanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- 15040,0
- 4389,0
- √ 2380,0
- 3085,0

387. 2011-ci ildə Almaniyanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- 4389,0
- √ 3085,0
- 2380,0
- 15040,0

388. 2011-ci ildə Yaponiyanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. doll

- √ 4389,0
- 11290,0
- 15040,0
- 2380,0

389. 2011-ci ildə Hindistanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- √ 4463,0
- 11290,0
- 15040,0
- 2380,0

390. 2011-ci ildə ÇXR-ın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. doll

- √ 11290,0
- 15040,0
- 4463,0
- 2380,0

391. 2011-ci ildə ABŞ-ın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- √ 15040,0
- 11290,0
- 4463,0
- 2380,0

392. 2011-ci ildə Avropa İttifaqının Alıcılıq qabiliyyəti paritetinə görə ÜDM-un dəyəri, mlrd. doll

- √ 15700
- 11290,0
- 4463,0
- 2380,0

393. 2012-ci ildə Azərbaycanın ixrac həcmnin dəyəri, mlrd. doll.

- √ 30,6
- 101,2
- 154,2
- 567,5

394. 2012-ci ildə Cənubi Afrikanın ixrac həcmnin dəyəri, mlrd. doll.

- √ 101,2
- 154,2
- 567,5
- 1612,0

395. 2010-ci ildə Kanada da gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- √ 3483000
- 4073000
- 2983000
- 2813000

396. 2010-ci ildə Meksikada gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- √ 2983000
- 3483000
- 4073000
- 2813000

397. 2010-ci ildə Bəə-də gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- √ 2813000
- 2983000
- 3483000
- 4073000

398. 2011-ci ildə İrakda gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- √ 2642000
- 2458000
- 2450000
- 2375000

399. 2010-ci ildə Niqeriyada gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- √ 2458000
- 2642000
- 2450000
- 2375000

400. 2010-ci ildə Qətərdə gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- √ 1437000

- 1789000
- 1608000
- 1393000

401. 2010-ci ildə Birləşmiş Krallıqda gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- √ 1393000
- 1789000
- 1608000
- 1437000

402. 2010-ci ildə Azərbaycanda gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- √ 1041000
- 1030000
- 954 000
- 867 900

403. 2010-ci ildə İndoneziyada gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- 1041000
- 954 000
- 867 900
- √ 1030000

404. 2010-ci ildə Hindistanda gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- √ 954 000
- 1041000
- 1030000
- 867 900

405. 2010-ci ildə Omada gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- √ 867 900
- 954 000
- 1041000
- 1030000

406. 2012-ci ildə Dünyada təsdiq edilmiş neft ehtiyatları

- √ 1 532 000 000 000
- 2 264 600 000 000
- 3 209 400 000 000
- 4 173 600 000 000

407. 2012-ci ildə Səudi ərəbistanda təsdiq edilmiş neft ehtiyatları

- √ 264 600 000 000
- 532 000 000 000
- 209 400 000 000
- 173 600 000 000

408. 2012-ci ildə Venesuellada təsdiq edilmiş neft ehtiyatları

- √ 209 400 000 000
- 264 600 000 000
- 532 000 000 000
- 173 600 000 000

409. 2012-ci ildə Kanadada təsdiq edilmiş neft ehtiyatları

- √ 173 600 000 000
- 209 400 000 000
- 264 600 000 000
- 532 000 000 000

410. 2013-ci ildə İranda təsdiq edilmiş neft ehtiyatları

- √ 151 200 000 000
- 143 100 000 000
- 101 500 000 000
- 97 800 000 000

411. 2012-ci ildə İrakda təsdiq edilmiş neft ehtiyatları

- √ 143 100 000 000
- 151 200 000 000
- 101 500 000 000
- 97 800 000 000

412. 2013-ci ildə Kuveytdə təsdiq edilmiş neft ehtiyatları

- √ 101 500 000 000
- 143 100 000 000
- 151 200 000 000
- 97 800 000 000

413. 2012-ci ildə Bəə-də təsdiq edilmiş neft ehtiyatları

- √ 101 500 000 000
- 143 100 000 000
- 151 200 000 000
- 97 800 000 000

414. 2012-ci ildə Rusiyada təsdiq edilmiş neft ehtiyatları

- √ 60 000 000 000
- 48 080 000 000
- 38 500 000 000
- 30 000 000 000

415. 2013-ci ildə Liviyada təsdiq edilmiş neft ehtiyatları

- √ 48 080 000 000
- 60 000 000 000
- 38 500 000 000
- 30 000 000 000

416. 2012-ci ildə Nigeriyada təsdiq edilmiş neft ehtiyatları

- √ 38 500 000 000
- 48 080 000 000
- 60 000 000 000
- 30 000 000 000

417. 2012-ci ildə Qazaxstanda təsdiq edilmiş neft ehtiyatları

- √ 30 000 000 000
- 38 500 000 000

- 48 080 000 000
- 60 000 000 000

418. 2010-ci ildə Kuveytdə gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- √ 2450000
- 2642000
- 2458000
- 2375000

419. 2010-ci ildə Venisuellada gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- 2642000
- 2458000
- 2450000
- √ 2375000

420. 2011-ci ildə Braziliyada gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- √ 2301000
- 2263000
- 2134000
- 2078000

421. 2010-ci ildə Avropa İttifaqında gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- √ 2263000
- 2301000
- 2134000
- 2078000

422. 2010-ci ildə Norvecdə gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- √ 2134000
- 2301000
- 2263000
- 2078000

423. 2010-ci ildə əljazairdə gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- √ 2078000
- 2301000
- 2263000
- 2134000

424. 2010-ci ildə Liviyada gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- √ 1789000
- 1608000
- 1437000
- 1393000

425. 2011-ci ildə Qazaxstanda gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- √ 1608000
- 1789000
- 1437000
- 1393000

426. ABŞ-ın fond bazarlarında xüsusi fondların (təqaüd, investisiya, sığorta) payı nə qədərdir?

- səhmlərin dəyərinin 40%-i
- √ səhmlərin dəyərinin 60%-i
- səhmlərin dəyərinin 70%-i
- səhmlərin dəyərinin 80%-i
- səhmlərin dəyərinin 50%-i

427. Amerika dövləti özünün sosial fəaliyyətini cəmləyir:

- bütün vətəndaşların müdafiəsinə
- səhmdarların müdafiəsinə
- √ əhəlinin aztəminatlı təbəqəsinin müdafiəsinə
- işsizlərin müdafiəsinə
- kiçik sahibkarlığın müdafiəsinə

428. Avropa ölkələrinin dövlət büdcəsi üçün xarakterikdir:

- √ yenidən bölgünün yüksək səviyyəsi
- kəsinin olmaması
- yüksək profisitlik
- fəal sekvestironalığ
- investisiya istiqaməti

429. Avropa ölkələrinin hansında Ümumrifah dövləti daha yüksək inkişaf forması almışdır?

- Norveçdə
- Almaniyada
- Hollandiyada
- √ İsveçdə
- Finlandiyada

430. Finlandiya iqtisadiyyatının hansı sferası özünün inkişaf səviyyəsinə görə dünyada birinci yeri tutur?

- Bank
- √ informasiya-kommunikasiya
- meşə təsərrüfatı
- su nəqliyyatı
- Nəqliyyat

431. Yaponiyanın dövlət siyasəti istiqamətlənmişdir

- xarici investisiyaların cəlb olunmasına
- √ xarici kapitalların və mallar idxalının məhdudlaşdırılmasına
- beynəlxalq təşkilatların kreditlərinin cəlb olunmasına
- dövlətlərarası kreditlərin cəlb olunmasına
- beynəlxalq kreditlərin cəlb olunmasına

432. ABŞ-da ənənəvi olaraq iqtisadiyyatın hansı sahələrində dövlət müəssisələrinin xüsusi çəkisi yüksəkdir:

- elektrotexnika, gəmiqayırma və kənd təsərrüfatı
- maşınqayırma, telekommunikasiya və kompyuter istehsalı
- məişət texnikası, toxuculuq və cihaz sənayesi
- √ hərbi sənaye kompleksi, aerokosmik sənaye
- nəqliyyat, bank və sosial sfera

433. Almaniyada kapitalın qoyulduğu yer və inkişafı necə adlanırdı?

- İnvestişi
- Kapitalanlaq
- Invest - plats

- √ Ştandort
- Platsdarm

434. Almaniya da mövcud sosial iqtisadi sisteminin başqası ilə əvəzlənməsi nəyə gətirib çıxarır?

- AFR-də norveç modelinin yayılmasına
- AFR-də rusiya modelinin yayılmasına
- AFR-də italyan modelinin yayılmasına
- √ AFR-də anqlo-amerikan modelinin yayılmasına
- AFR-də nyapon modelinin yayılmasına

435. 2012-ci ildə Türkiyənin ixrac həcmi nın dəyəri, mlrd. doll.

- 567,5
- √ 154,2
- 2021,0
- 1612,0

436. 2012-ci ildə Almaniyanın ixrac həcmi nın dəyəri, mlrd. doll.

- √ 567,5
- 1612,0
- 792,9
- 2021,0

437. 2012-ci ildə Almaniyanın ixrac həcmi nın dəyəri, mlrd. doll.

- 2021,0
- 792,9
- √ 1492,0
- 542,5

438. 2012-ci ildə Yaponiyanın ixrac həcmi nın dəyəri, mlrd. doll.

- √ 542,5
- 1612,0
- 792,9
- 2021,0

439. 2012-ci ildə Rusiyanın ixrac həcmi nın dəyəri, mlrd. doll.

- √ 542,5
- 2021,0
- 1612,0
- 792,9

440. 2012-ci ildə ABŞ-ın ixrac həcmi nın dəyəri, mlrd. doll.

- √ 1612,0
- 2021,0
- 542,5
- 792,9

441. 2012-ci ildə ÇXR-nın ixrac həcmi nın dəyəri, mlrd. doll.

- 792,9
- 542,5
- √ 2021,0
- 1612,0

442. 2012-ci ildə Avropa İttifaqının ixrac həcmnin dəyəri, mlrd. doll.

- √ 2170,0
- 792,9
- 542,5
- 1612,0

443. 2012-ci ildə Azərbaycanın idxal həcmnin dəyəri, mlrd. Doll.

- 225,6
- √ 10,8
- 358,1
- 469,7

444. 2012-ci ildə Türkiyənin idxal həcmnin dəyəri, mlrd. Doll.

- √ 225,6
- 469,7
- 856,9
- 358,1

445. 2012-ci ildə İtaliyanın idxal həcmnin dəyəri, mlrd. Doll.

- 856,9
- 1276,0
- √ 469,7
- 358,1

446. 2012-ci ildə Rusiyanın idxal həcmnin dəyəri, mlrd. Doll.

- √ 358,1
- 856,9
- 2357,0
- 1276,0

447. 2012-ci ildə Böyük Britaniyanın idxal həcmnin dəyəri, mlrd. Doll.

- √ 646,0
- 1276,0
- 856,9
- 2357,0

448. 2012-ci ildə Fransanın idxal həcmnin dəyəri, mlrd. Doll.

- √ 658,9
- 856,9
- 2357,0
- 1276,0

449. 2012-ci ildə Yaponiyanın idxal həcmnin dəyəri, mlrd. Doll.

- 1276,0
- 2357,0
- 856,9
- √ 500,3

450. 2012-ci ildə Almaniyanın idxal həcmnin dəyəri, mlrd. Doll.

- 2357,0
- 1276,0

- √ 856,9
- 500,3

451. 2012-ci ildə Almaniyanın idxal həcmnin dəyəri, mlrd. Doll.

- √ 1276,0
- 2357,0
- 856,9
- 500,3

452. 2012-ci ildə CXR-nın idxal həcmnin dəyəri, mlrd. Doll

- √ 1780,0
- 2357,0
- 856,9
- 500,3

453. 2012-ci ildə ABŞ-ın idxal həcmnin dəyəri, mlrd. Doll.

- √ 2357,0
- 1780,0
- 856,9
- 500,3

454. 2012-ci ildə Aİ-nin idxal həcmnin dəyəri, mlrd. Doll.

- √ 2397,0
- 1780,0
- 856,9
- 500,3

455. 2013-ci ildə Norvecdə təsdiq edilmiş neft ehtiyatları

- √ 5 320 000 000
- 7 000 000 000
- 6 573 000 000
- 5 337 000 000

456. 2013-ci ildə Avropa İttifaqında təsdiq edilmiş neft ehtiyatları

- √ 5 337 000 000
- 7 000 000 000
- 6 573 000 000
- 5 320 000 000

457. 2013-ci ildə Ekvadorda təsdiq edilmiş neft ehtiyatları

- √ 6 573 000 000
- 7 000 000 000
- 5 337 000 000
- 5 320 000 000

458. 2012-ci ildə Azərbaycanda təsdiq edilmiş neft ehtiyatları

- √ 7 000 000 000
- 6 573 000 000
- 5 337 000 000
- 5 320 000 000

459. 2013-ci ildə Hindistanda təsdiq edilmiş neft ehtiyatları

- √ 12 170 000 000
- 12 260 000 000
- 14 700 000 000
- 8 935 000 000

460. 2013-ci ildə Meksikada təsdiq edilmiş neft ehtiyatları

- √ 12 170 000 000
- 12 260 000 000
- 14 700 000 000
- 8 935 000 000

461. 2013-ci ildə əljazairdə təsdiq edilmiş neft ehtiyatları

- √ 12 260 000 000
- 14 700 000 000
- 12 170 000 000
- 8 935 000 000

462. 2012-ci ildə Çində təsdiq edilmiş neft ehtiyatları

- √ 14 700 000 000
- 12 260 000 000
- 12 170 000 000
- 8 935 000 000

463. 2012-ci ildə Anqolada təsdiq edilmiş neft ehtiyatları

- √ 15 000 000 000
- 20 680 000 000
- 26 000 000 000
- 25 570 000 000

464. 2012-ci ildə ABŞ-da təsdiq edilmiş neft ehtiyatları

- √ 20 680 000 000
- 26 000 000 000
- 25 570 000 000
- 15 000 000 000

465. 2012-ci ildə Qətərdə təsdiq edilmiş neft ehtiyatları

- √ 25 570 000 000
- 26 000 000 000
- 20 680 000 000
- 15 000 000 000

466. 2013-ci ildə Braziliyada təsdiq edilmiş neft ehtiyatları

- 20 680 000 000
- 15 000 000 000
- √ 26 000 000 000
- 25 570 000 000

467. Bu ölkələrdən hansı daha çox neft ehtiyatlarına malikdir?

- Səudiyyə Ərəbistan, İran, İraq, BƏƏ
- İran, İraq, Küveyt, Azərbaycan
- Azərbaycan, Səudi Ərəbistan, İran

- Venesuela, İsrail, Küveyt, İraq
- √ Səudi Ərəbistan, BƏƏ, İsrail, Küveyt

468. 2011-ci ildə Çində gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- √ 4073000
- 3483000
- 2983000
- 2813000

469. 2010-ci ildə İranda gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- √ 4252000
- 10270000
- 9688000
- 10520000

470. 2010-ci ildə Rusiyada gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- √ 10270000
- 9688000
- 10520000
- 4252000

471. 2010-ci ildə ABŞ-da gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- √ 9688000
- 10520000
- 10270000
- 4252000

472. 2010-ci ildə Səudi ərəbistanda gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- √ 10520000
- 10270000
- 9688000
- 4252000

473. 2012-ci ildə Azərbaycanın bir adam başına düşən ÜDM-n dəyəri, doll

- √ 10 700
- 15 000
- 21 200
- 74 900

474. 2012-ci ildə Türkiyənin bir adam başına düşən ÜDM-n dəyəri, doll

- √ 15 000
- 10 700
- 21 200
- 74 900

475. 2012-ci ildə Norvecin bir adam başına düşən ÜDM-n dəyəri, doll

- √ 55 300
- 89 400
- 102 800
- 74 900

476. 2012-ci ildə Yaponiyanın bir adam başına düşən ÜDM-n dəyəri, doll

- √ 36 200
- 43 800
- 49 800
- 89 400

477. 2012-ci ildə Kuveytin bir adam başına düşən ÜDM-n dəyəri, doll

- √ 43 800
- 49 800
- 89 400
- 102 800

478. 2012-ci ildə ABŞ-ın bir adam başına düşən ÜDM-n dəyəri, doll

- √ 49 800
- 89 400
- 102 800
- 74 900

479. ABŞ-ın fond bazarında Maliyyə-Sənaye qrupunun yeritdiyi siyasət

- Diversifikasiya
- Müxtəlif fondlarla əməkdaşlıq
- Öz aralarında rəqabətin genişlənməsi
- √ ABŞ-da maliyyə-sənaye qrupu mövcud deyil
- Strateji üstünlüyün genişlənməsi

480. ABŞ-da geniş yayılmışdır

- √ Texnoparklar və Texnopolislər
- vergi qavanaları
- ixrac-istehsal zonaları
- elmi-sənaye şəhərləri
- Yüksək texnologiyalar zonası

481. ABŞ-da xalq kapitalizmidir , ona görə ki,

- 70% ölkə əhalisi sahibkarlıq fəaliyyəti ilə məşğul olur
- √ 70% ölkə əhalisi səhmdardır
- 70% ölkə əhalisi səsvermədə iştirak edir
- 70% ölkə əhalisi orta səviyyədən yüksək gəlirə malikdir
- 70% ölkə əhalisi daşınmaz əmlaka malikdir

482. ABŞ iqtisadiyatının hansı sahələrində dövlət müəssisələrinin xüsusi çəkisi ənənəvi olaraq yüksəkdir?

- elektronika, gəmiqayırma və kənd təsərrüfatı
- maşınqayırma, telekommunikasiya və kompyuter istehsalı
- məişət texnikası, toxuculuq sənayesi və cihazqayırma
- √ hərbi-sənaye kompleksi, aerokosmik sənaye, strateji cəhətdən mühüm istehsal növləri
- nəqliyyat, bank və sosial sfera

483. Milli iqtisadi sistemin açıqlığının qorunması üsulları hansıdır?

- √ İnkişaf etmiş dövlət tənzimlənməsinin işləməsi
- İqtisadiyyatda ixrac sahələrinin artması
- Sosial çevikliyin artması
- Nəhəng korporasiyalar xarici fəaliyyətinin güclənməsi
- Bazar tənziminin güclənməsi

484. Milli iqtisadi sistemin açıqlığı nə ilə ifadə olunur?

- Ölkə sərhədlərinin açıqlığı
- ✓ Dünya iqtisadiyyatına inteqrasiya olunmanın yüksək səviyyəsi
- Əhalinin yaşayışının keyfiyyəti
- Dünya bazarında mövqeyi
- Gömrük tariflərinin tətbiq olunmaması

485. Təbii sərvətin zənginliyi ilə əlaqədar yüksək gəlir götürən ölkə:

- Konqo
- Laos
- Vyetnam
- Rusiya
- ✓ Küveyt

486. Qeyri bazar iqtisadiyyatlı inkişaf etməkdə olan ölkələr hansılardır?

- Braziliya, Hindistan
- Çin, Türkiyə
- Pakistan, Misir
- İran, Argentina
- ✓ Şimali Koreya, Kuba

487. Qərbi Avropanın xarici ticarət dövriyyəsinin neçə %-ni regional ticarətin payına düşür?

- 50%
- ✓ 70%
- 20%
- 100%
- 40%

488. Qərbi Avropa ölkələrinin xarici ticarətinin daha çox xarakterik xüsusiyyətlərindən biri odur ki, ...

- ✓ Əsas hissəsi regiondaxili dövriyyəyə düşür
- Zəif inkişaf edib
- Əsasən kənd təsərrüfatı məhsulları ixrac edir
- Əsasən hasilat sənaye məhsulları istehsal edir
- İdxaldan güclü asılıdır

489. İstehsalın inkişaf səviyyəsinin təmərküzləşmiş ifadəsi:

- İstehsalın nəticəsi
- əhalinin rifah halı
- ✓ vaxta qənaət
- asudə vaxt
- Məhsul istehsalı

490. İqtisadiyyatın son məqsədi nədir?

- İstehsal
- Səmərəlilik
- ✓ İnsan
- İnkişaf
- Məhsul

491. İqtisadiyyata dövlət müdaxiləsinin hədləri:

- ✓ Bazar təsərrüfatının ümumi sərhədləri ilə kifayətlənmək
- İqtisadiyyatın strateji sahələrini tənzimləmək

- Fundamental elmləri inkişaf etdirmək
- Makroiqtisadiyyatda təkrar istehsalı fasiləsizliyi
- İqtisadi fəaliyyətdə boşluqlar doldurmaq

492. İqtisadiyyata dövlət müdaxiləsinin alətləri:

- Struktur siyasəti
- ✓ Maliyyə, vergi, qiymət, kredit siyasəti
- Investisiyalar
- Ticarət-kommersiya vasitələri
- Demografik amillər

493. Bazar iqtisadiyyatının əlamətlərinə hansılar aid deyil?

- Şəxsi mənafeyə əsaslanan
- ✓ Dövlət planlaşdırması vasitəsilə iqtisadiyyata rəhbərliyin mərkəzləşdirilməsi
- Xüsusi mülkiyyətə əsaslanan
- Təsərrüfatın inkişafının yalnız qiymət mexanizmi ilə tənzimlənməsi
- Hökumətin rolunu məhdudlaşdırın

494. Fransaya kapitalın əsas ixracatıları.

- Yunanıstan, Macarıstan
- ✓ ABŞ,Almaniya
- Serbiya, İsveç
- Sloveniya, Finlandiya
- Çin, Avstriya

495. Fransanın ÜMM-da dövlət xərclərinin xüsusi çəkisi:

- 20,4
- 31,4
- ✓ 51,4
- 40,5
- 28,5

496. Fransanın nəhəng TMK-sını göstərin.

- bibendi Universal
- alkatel
- Bi En Pi Paribas
- ✓ bütün cavablar doğrudur
- Ay Bi Eyç Em

497. Beynəlxalq ixtisaslaşma və kooperasiyalaşmanın səviyyəsi nədə özünü göstərir?

- İqtisadi artım
- Təhsil səviyyəsi
- ✓ İqtisadi tərəqqi
- Real əmək haqqı
- Texniki tərəqqi

498. Avropada kənd təsərrüfatı məhsulları istehsalının həcmində Fransanın tutduğu yer.

- 5-ci yer
- ✓ 1-ci yer
- 4-cü yer
- 3-cü yer
- 10-cu yer

499. Alıcılıq qabiliyyətinin pariteti nədir?

- İdxal və ixrac arasında nisbət
- təhsilin səviyyəsi, istehlak səbətinin tərkibi, xarici ticarət əməliyyatlarının həcmi
- Dövlət borcu və ÜDM arasında nisbət
- Xarici ticarətin həcmi ilə ölkədəki qiymət səviyyəsi arasında nisbət
- ✓ Milli valyuta ilə birbaşa xarici investisiya məbləği arasındakı əlaqə

500. AB hansı proqramlar vasitəsilə Azərbaycanı maliyələşdirir?

- Təmir və tikinti işləri, humanitar yardım, informasiya və telekommunikasiya proqramları
- TACİS, təmir və tikinti işləri, mədəni dəstək
- ✓ TACİS, təmir və tikinti işləri, humanitar yardım, ərzaq
- İnformasiya və telekommunikasiya proqramları, əsas təşkilati proqramlar, ərzaq
- Humanitar yardım, mədəni dəstək, TACİS, tikinti işləri

501. hansı iqtisadiyyatda iqtisadi problemlərin bir hissəsi bazarla, digər hissəsi isə hökumətlə həll edilir.

- Totalitar
- Quldarlıq
- ✓ Qarışıq
- Avtoritar
- Ənənəvi

502. ənənəvi iqtisadiyyat sisteminin xarakterik cəhətləri hansılardır?

- Dövlətin iqtisadiyyata müdaxilə etməməsi
- İqtisadi əlaqələrin açıqlığı
- ✓ Fərdlərin özlərinin əvvəlki birliklərinə(icmalarına) malik olmaları
- Texnika və texnologiyanın yüksək inkişafı
- Vahid iqtisadi mərkəzin mövcudluğu

503. BP ekspertlərinin təqdimatı üzrə hansı ildə Azərbaycanda xarici şirkətlərin investisiya fəaliyyətinin qanun layihəsi yenidən tərtib edilmişdir?

- 2006-cı ildə
- ✓ 2005-ci ildə
- 2007-ci ildə
- 2003-cü ildə
- 2004-cü ildə

504. Çin ixracının əsas məhsulları
1.Paltar, 2. Neft məhsulları, 3. Avtomobil, 4.Telekommunikasiya avadanlığı, 5. dəniz məhsulları

- ✓ 1.3.4
- 1.4.5
- 3.4.5
- 2.3.4
- 1.2.3

505. Çin ixracın həcminə görə dünyada hansı yeri tutur?

- ✓ 1
- 3
- 4
- 5
- 2

506. Dünyanın 1Nəli iqtisadiyyatı:

- Almaniya
- √ ABŞ
- Kanada
- Avstraliya
- Çin

507. Dünyanın 2Nəli iqtisadiyyatı:

- √ Çin
- ABŞ
- Kanada
- Avstraliya
- ABŞ

Ölkələrin açıq iqtisadiyyatının dərəcəsi çox hallarda asılıdır:

508. 1.Ölkənin coğrafi mövqeyindən
2.Sənayenin inkişaf səviyyəsindən
3.Təbii resurslarla təminatından
4.əhəlinin sayından
5.əhəlinin tədiyyə qabiliyyətli tələbindən

- 2.4.5
- 1.4.5
- √ 3.4.5
- 1.3.5
- 1.2.3

509. ÜDM-un 10%-dən az ixrac payı ilə nisbətən qapalı iqtisadiyyatlı ölkələr:

- √ Şimali Koreya,Kuba
- İsveçrə, İran
- Çin, Portuqaliya
- Sayılanlardan heç biri
- Konqo, Səudiyyə Ərəbistanı

510. Dünya Bankı açıq iqtisadiyyatın dərəcəsi üzrə ölkələri neçə qrupa ayırır?

- √ 5
- 2
- 4
- 6
- 3

Açıq iqtisadiyyatın üstünlükləri hansılardır?

511. 1.birbaşa xarici investisiyaların cəlb olunması imkanlarının artırılması
2.iş yerlərinin artırılması
3.malların və xidmətlərin çeşidinin və nomenklaturasının genişləndirilməsi
4.bəzi sahələrin inhisarlaşmasının qurulması
5.istehsalın ixtisaslaşmasının və kooperasiyalaşmasının dərinləşməsi

- 2.4.5
- 1.3.4
- 3.4.5
- √ 1.3.5
- 1.2.3

512. Müasir dövrdə Yaponiyanın makroiqtisadi qeyri-tarazlığının əsas səbəbləri: 1.sınıf münafiqə, 2.əmək haqqının qeyri-çevik dərəcələri, 3.investisiyalaşmanın inkar olunması, 4.biznesə təzyiq, 5.qeyri-çevik qiymətlər.

- 1.3.5
- 3.4.5
- 2.3.4
- √ 2.3.5

- 1.2.3
- 513.** Qızıl valyuta ehtiyatına malik olmaqla dünyanın 5 nəhəngi sıralarına daxil olan Şərqi Asiyanın ada ölkəsi hansıdır?
- Çin]
 - Vyetnam
 - ✓ Koreya Respublikası
 - Heç biri
 - Tayvan
- 514.** Koreya Respublikası hansı sahələr üzrə dünya bazarında güclü mövqe tutur?
- ✓ Elektronika və informasiya sitemləri istehsalı
 - Robotlar istehsalı
 - Neft sənayesi
 - Yüngül sənaye
 - Ağac emalı sənayesi
- 515.** Özünün yarıməsrlik mövcudluğu dövründə zəif inkişaf etmiş ölkədən, daha sonra isə yeni sənayeləşmiş ölkədən İnkişaf etmiş ölkəyə çevrilən ölkə hansıdır?
- KXDR
 - Sinqapur
 - Malayziya
 - İndoneziya
 - ✓ Koreya Respublikası
- 516.** Yaponiya elmə çəkilən xərclərin həcminə görə dünya ölkələri içərisində neçənci yerdədir?
- ✓ 3-cü yer
 - 1-ci yer
 - 2-ci yer
 - 4-cü yer
 - 5-ci yer
- 517.** Yaponiyada ETTKİ-nə çəkilən xərcin həcmi və onun dünyada tutduğu yer?
- 110 mlrd. 4-cü yer
 - 150 mlrd. 1-cü yer
 - 140 mlrd. 2-cü yer
 - ✓ 130 mlrd. 3-cü yer
 - 100 mlrd. 5-cü yer
- 518.** Robotların istehsalı və istifadəsi üzrə dünyada birinci yeri hansı ölkə tutur?
- ✓ Yaponiya
 - Almaniya
 - Böyük Britaniya
 - Fransa
 - ABŞ
- 519.** Avtomobil istehsalı üzrə dünyada ən böyük Yapon şirkəti hansıdır?
- Lexus
 - Hunday
 - ✓ Toyota
 - Heç biri
 - Nissan
- 520.** Dünyanın hansı ölkəsində fəhlə vaxta görə ən yüksək əmək haqqı alır?

- Norveç
- ABŞ
- √ Yaponiya
- Böyük Britaniya
- Almaniya

521. alıcılıq qabiliyyətinin pariteti üzrə hansı iki ölkə Yaponiyadan geri qalır?

- ABŞ, Çin
- Almaniya, Çin
- Almaniya, Hindistan
- ABŞ, Hindistan
- √ ABŞ, Almaniya

522. Yaponiyada istehlak tələbinin əhəmiyyətli genişlənməsi ilə nəticələnən islahatlar.

- Pul islahatı
- Vergi islahatı
- Hərbi islahat
- Ticarət islahatı
- √ Aqrar islahat

523. Yapon iqtisadi modelinin mahiyyəti

- İxracə meyllənən iqtisadi siyasət
- √ Xarici investisiyalar üçün iqtisadiyyatın açıqlığı və eyni zamanda xüsusi sektor üzərində dövlətin nəzarətinin zəiflədilməsi
- Sahibkarlıq fəaliyyətinin həvəsləndirilməsi
- Xüsusi biznes marağının məhdudlaşdırılması
- İqtisadiyyatın bağlılığı

Qapalı iqtisadiyyatlı ölkənin açıq iqtisadi ölkədən fərqləri:

1. malları və xidmətləri idxal edir
2. malları və xidmətləri ixrac etmir
3. istehsal amillərinin beynəlxalq hərəkətində iştirak edir
4. istehsal amillərinin beynəlxalq hərəkətində iştirak etmir
5. beynəlxalq maliyyə münasibətlərindən kənarında dayanır

524.

- 3.4.5
- √ 2.4.5
- 1.2.3
- 1.2.4
- 1.3.5

525. Hansı ölkə son vaxtlar enerji resursları ixracatçısından idxalatçısına çevrilərək dünyada 2-ci yeri tutmuşdur?

- Almaniya
- Hindistan
- Rusiya
- √ Çin
- ABŞ

526. Hansı ölkə son onillikdə neft idxalatçısından ixracatçısına çevrilmişdir?

- Avstraliya
- Rusiya
- √ Böyük Britaniya
- Braziliya
- Çin

527. ABŞ-in ÜDM-un böyük hissəsini təşkil edir:

- √ Xidmət sferası
- Neft məhsulları
- Ağır sənaye
- Kənd təsərrüfatı
- Yüngül sənaye

528. Birbaşa xarici investisiyaların cəlb edilməsi üzrə dünya lideri:

- Almaniya
- √ ABŞ
- Rusiya
- Türkiyə
- Çin

529. Hansı məhsulun ixracı Braziliyanı dünya miqyasında lider etmişdir?

- Kakao
- Düyü
- Pambıq
- Qarğıdalı
- √ Qəhvə

530. Bütün energetikasının 99%-i SES-na əsaslanan ölkə:

- √ Braziliya
- ABŞ
- Kanada
- Avstraliya
- Rusiya

531. Avtomobil istehsalı üzrə dünya lideri.

- Almaniya
- Yaponiya
- ABŞ
- Rusiya
- √ Çin

532. Hansı ölkənin ÜDM-un 2/3 hissəsini xidmət sferası təşkil edir?

- √ Cənubi Koreya
- Braziliya
- Meksika
- Hindistan
- Çin

533. Hansı ölkənin iqtisadiyyatında planlaşdırma mövcuddur?

- √ Fransa
- ABŞ
- Kanada
- İspaniya
- Almaniya

534. Kənd təsərrüfatı məhsulları istehsalının həcminə görə birinci yeri tutur?

- Rusiya
- Ukrayna
- Qazaxıstan

- Çin
- ✓ ABŞ

535. Bu məhsulun bütün dünya ixracının 10%-ni Böyük Britaniya ixrac edir.

- ✓ Xidmət
- Avtomobil
- Kənd təsərrüfatı məhsulları
- Qaz
- Neft məhsulları

536. Hansı ölkədə xidmət sferası üstün mövqeyə (50%-dən çox) malikdir, lakin inkişaf etmiş ölkə adlanır?

- KXDR
- ✓ Türkiyə
- Çin
- Çexiya
- Azərbaycan

537. Turizm iqtisadiyyatının əsas maddələrindən biridir:

- ✓ Türkiyə
- Yaponiya
- Rusiya
- Azərbaycan
- Çin

538. İqtisadiyyatın artımına görə 4 liderdən 1-ci (Çini ötməklə) olan ölkə:

- ABŞ
- ✓ Türkiyə
- Fransa
- Yaponiya
- Almaniya

539. MDB-də ÜDM-un artımına görə birinci yeri tutan ölkə:

- ✓ Azərbaycan
- Belarus
- Ukrayna
- Qazaxıstan
- Rusiya

540. Türkiyə iqtisadiyyatının əsas sahələrindən biri:

- ✓ Turizm
- Kənd təsərrüfatı
- Kosmos
- Gəmiqayırma
- Kimya sənayesi

541. Hansı ölkələr anqlo-sakson modeli ilə işləyirlər?

- İtaliya, ABŞ, İsveçrə
- Kanada, Çili, Böyük Britaniya
- ✓ ABŞ, Böyük Britaniya, Meksika
- Meksika, İsveç, Avstriya
- Argentina, Hollandiya, Yunanıstan

542. Beynəlxalq uçot sistemi modeli necə mövcuddur?

- √ Anqlosakson, qitəvə Cənubi Amerika
- ŞimaliAmerika
- Britan-amerika
- Qitə, Şimali Amerika
- Cənubi Amerika

543. Anqlosakson modelində sövdələşmənin ödənilməsinin hakim metodu:

- √ Qiymətli kağızlar, hibrid formalar
- Hibrid formalar, pul vəsaitləri
- Pul vəsaitləri, qiymətli kağızlar
- Hibrid formalar.
- Pul vəsaitləri

544. Böyük Britaniyanın makroiqtisadi inkişafının başlıca xüsusiyyətləri:

- Liberal model
- Cənubi Amerika modeli
- Neoliberal-qitə modeli
- √ Anqlosakson modeli
- Qitə modeli

545. 2004-cü ildə Böyük Britaniyanın ÜDM-un həcmi nə qədər olmuşdur?

- √ 1606 mlrd. Dollar
- 955 mlrd. Dollar
- 2123 mlrd. Dollar
- 1009 mlrd. Dollar
- 1800 mlrd. Dollar

546. 2011-ci ildə ABŞ-ın ÜDM-un həcmi:

- 8 trl.dollar
- 20,5 trl.dollar
- √ 15,2 trl.dollar
- 14,7 trl.dollar
- 10 trl.dollar

547. 2010-cu ildən 2011-ci ilə ABŞ-ın xarici investisiyalarının həcmi nə qədər olmuşdur?

- √ 1,7 trl.dollar
- 2,9 trl.dollar
- 4,2 trl.dollar
- 2,2 trl.dollar
- 3 trl.dollar

548. ABŞ-ın ÜDM-un neçə %-i istehlakı təşkil edir?

- 50%
- √ 70%
- 58%
- 85%
- 45%

549. Dünyanın aviakosmik istehsalında hansı ölkənin payına 55% satış həcmi düşür?

- √ ABŞ
- Almaniya
- Fransa

- İsveç
- Yaponiya

550. Hansı ölkədə ÜDM-un daha çox həcmi vardır?

- Küveyt
- Almaniya
- ✓ ABŞ
- Səudiyyə Ərəbistanı
- Banqladeş

551. Bu ölkələrdən hansı elm tutumlu məhsulların nəhəng ixracatçısıdır?

- ✓ ABŞ
- Gürcüstan
- Somali
- Yunanıstan
- İsveçrə

552. ABŞ-in ümumi idxalının dəyərində elm tutumlu məhsulların payı.

- 28%
- 47%
- 35%
- ✓ 14%
- 22%

553. Hansı ölkənin valyutası vahid etalon sayılır ki, onunla bütün İEÖ-in valyutası bərabərləşdirilir?

- İngiltərə
- Norveç
- Bruney
- ✓ ABŞ
- Rusiya

554. ABŞ-da hər il struktur yenidənqurmaya nə qədər pul xərclənir?

- 70-100 mlrd.dol.
- 40-60 mlrd.dol.
- ✓ 100-200 mlrd.dol.
- 30-70 mlrd.dol.
- 20-40 mlrd.dol.

555. ABŞ-da xarici birbaşa kapital qoyuluşları üçün qurulmuşdur?

- ✓ Milli rejim
- Xarici rejim
- Beynəlxalq rejim
- Yeni rejimin qəbulu
- Bütün vergilərin ləğvi

556. Hansı ildən başlayaraq Amerikanın birbaşa investisiyalarının yarışı yerli şəriklərlə qarışıq müəssisələr formalaşmasında həyata keçirilir?

- 1965-ci il
- 1943-cü il
- 1959-cu il
- 1948-ci il
- ✓ 1977-ci il

557. ABŞ-in nəhəng ticarət şərikləri hansı ölkələrdir?

- √ Kanada, Meksika, Yaponiya, Almaniya, Çin
- Çad, Somali, Braziliya, Argentina, Meksika
- Bruney, Qatar, Britaniya, Küveyt, BƏƏ
- İngiltərə, Meksika, Rusiya, Qazaxıstan
- Qatar, Küveyt, Banqladeş, Efiopiya, Yaponiya

558. Aşağıda adı çəkilənlərdən hansılar ABŞ-ın sahibkarlar cəmiyyəti modelinə aiddir?

- Xüsusi sahibkarlığa azadlıq
- Bazar rəqabəti
- Dövlət və bələdiyyə infrastrukturunun inkişafı
- Neoliberallaşma prinsipi
- √ Liberallaşma prinsipi

BM-də inkişaf etmiş ölkələrinin formal keyfiyyətlərini göstərin:

- 559.
1. Hazır məmulatların dünya istehsalının 80%-ni
 2. dünya sənaye istehsalının 57%-ni
 3. adambaşına düşən ÜDM orta dünya səviyyəsini 5 dəfə ötmüşdür.
 4. dünya kənd təsərrüfatı istehsalının 40%-ni
 5. dünya elmi-tədqiqat işlərinin 90%-nə yaxın

- √ 1.3
- 2.5
- 4.5
- 2.3
- 2.4.

Britaniya əməkdaşlığına hansı ölkələr daxildir?

- 560.
1. Kanada
 2. Yeni Zenlandiya
 3. Vatikan
 4. İtaliya
 5. Florensiya

- 1.5.
- 1.3.
- √ 1.2.
- 3.4.
- 2.4.

561. Kanada dünyada hansı məhsullar üzrə nəhəng istehsalçıdır?

- √ Nikkel
- Dəmir filizi
- Qaz
- Neft
- Almaz

562. ÜDM-un həcminə görə Kanada dünyada neçənci yerdədir?

- 12
- 10
- 18
- √ 8
- 14

563. 2006-cı ilin sonuna Böyük Britaniyanın qızıl valyuta rezervinin həcmi?

- 47 mlrd.dol
- 54 mlrd.dol.
- 75 mlrd.dol

- 96 mlrd.dol
- ✓ 84 mlrd.dol.

564. Aşağıda adı çəkilən ölkələrdən hansılar Böyük Britaniyanın nəhəng ticarət şərikləri adlanır?

- Fransa, İsveçrə, Rusiya
- ✓ Hollandiya, ABŞ, Fransa
- Qazaxıstan, Meksika, Hollandiya
- Çili, Bolqarıstan, Almaniya
- Yunanıstan, ABŞ, Fransa

565. Dünya xidmətlər ixracının neçə %-ni Böyük Britaniya həyata keçirir?

- ✓ 10%
- 20%
- 7%
- 11%
- 15%

566. Bazar iqtisadiyyatının əlamətlərinə hansılar aid deyil?

- Şəxsi mənafeyə əsaslanan
- ✓ Dövlət planlaşdırması vasitəsilə iqtisadiyyata rəhbərliyin mərkəzləşdirilməsi
- Xüsusi mülkiyyətə əsaslanan
- Təsərrüfatın inkişafının yalnız qiymət mexanizmi ilə tənzimlənməsi
- Hökumətin rolunu məhdudlaşdırın

567. İnzibati-amirlik iqtisadi sisteminin əlamətlərinə nələr aid deyil?

- Vahid mərkəzdən bütün müəssisələrin birbaşa idarə edilməsi
- Dövlət aparatı əsasən inzibati bölüşdürmə metodlarının köməyiylə təsərrüfat fəaliyyətinə rəhbərlik edir
- ✓ İqtisadiyyatın liberallaşması
- Xüsusi mülkiyyətin olmaması
- Dövlət məhsulların istehsalına və bölgüsünə tam nəzarət edir

568. qarışıq iqtisadiyyatda təsərrüfat subyekti kimi dövlət etməlidir:

- Yalnız xüsusi biznesi investisiyalaşdırmalı
- Vahid mərkəzdən xüsusi biznesin müəssisələrini idarə etməli
- ✓ Xüsusi biznesin həyata keçirə bilmədiyi işləri öz üzərinə götürməli
- Yalnız xarici investisiyaları investisiyalaşdırmalı
- Xüsusi kapitalın mənfəətini məhdudlaşdırmalı

569. bazar iqtisadiyyatı amirlikdən onunla fərqlənir ki, onda...

- ✓ Nə istehsal etməyi istehsalçı özü qərarlaşdırır
- Əhalinin həyat səviyyəsi adambaşına düşən istehsalın həcmindən asılı olur
- Dövlət istehsal olunan bütün nemətləri bölüşdürür
- İstehsalın mühüm amili əməkdir
- Bölgü üzrə bütün müəssisələrin həllini idarəetmənin mərkəzi orqanları yerinə yetirir

570. İqtisadi sistemlərin dörd tipi:

- ✓ Ənənəvi, bazar, mərkəzləşdirilmiş, qarışıq
- Quldarlıq, feodal, kapitalist, kommunist
- İnkişaf edən, inkişaf etmiş, durğunlaşan, çürüyən
- Quldarlıq, feodal, demokratik, anarxiya
- Demokratik, anarxiya, avtoritar, totalitar

571. İstehsal resurslarının təcürbi istifadəsini ənənələrlə, adətlərlə müəyyən edən iqtisadi sistem.

- Bazar
- Amirlik
- Demokratik
- Feodal
- √ Ənənəvi

572. Qarışıq iqtisadiyyatın hansı modeli çox böyük olmayan sosial istiqamətə malikdir?

- Alman
- Yaponiya
- √ İsveçrə
- Asiya
- Amerika

573. Açıq iqtisadiyyatın sahələri qiymətləndirilə bilər.

- İşçi qüvvəsinin miqrasiyası və kapital qaçışının göstəricilərinə əsasən
- √ İxrac kvotası və adambaşına düşən ixracın həcmi göstəricilərinə əsasən
- İstehsal amillərinin mobilliyi və istehsalın təmərküzləşməsi göstəricilərinə əsasən
- Elmi Tədqiqat və Təcürbi Konstruktor işlərinə ayrılan vəsaitlərə əsasən
- Kapital cəlbinin emiqrasiya və milli istehsala xarici texnologiyanın tətbiqi göstəricilərinə əsasən.

574. Açıq iqtisadiyyat nəyi nəzərdə tutur?

- Milli istehsalçılar arasında rəqabət zəiflənməsinə
- √ İxtisaslaşma və kooperasiyalaşmanın dərinləşməsinə
- İxrac göndərişlərinin ixtisar edilməsinə
- Əhalinin həyat səviyyəsinin pisləşməsinə
- Ticarət balansının enməsinə

575. İnkişafın Amerika modelinə nələr aid deyil?

- Sahibkarlıq fəaliyyətinin hərtərəfli həvəsləndirilməsi sisteminin qurulmasına
- Sahibkarlığın həvəsləndirilməsinə
- Az təminatlı qrupa əlverişli həyat səviyyəsinin yaradılmasına
- √ Sosial bərabərlik məsələsinin qoyulmasına
- Əmək məhsuldarlığının yüksək səviyyəsinə əsaslanmaqla

576. Amerika modeli sistemi əsaslanır?

- Sosial bərabərlik məsələlərinin yerinə yetirilməsinə
- Əhalinin gəlirlərinin səviyyəsində fərqlərin aşağı salınmasına istiqamətlənən, fəalsosialsiyasətə
- Ölkənin sabit iqtisadi inkişafına nail olmağa
- Əmək məhsuldarlığının artımı ilə əmək haqqı arasında böyük fərqə.
- √ Sahibkarlığın həvəsləndirilməsinə

577. Aşağıda adlandırılanlar hansı modelə aid edilir?
1. Ölkənin sabit iqtisadi inkişafına nail olan olmağa əsaslanan
2. fəal sosial siyasətin hazırlanmasına
3. Orta və kiçik sahibkarlığın inkişafına

- Amerika
- İsveçrə
- Asiya
- Yapon
- √ Alman

578. İsveçrə modeli üçün nə xarakterikdir?

- Əmək məhsuldarlığının artımından əhalinin həyat səviyyəsinin geri qalması xarakterizə olunur.
- Sahibkarlığın həvəsləndirilməsi
- Orta və kiçik sahibkarlığın inkişafı
- ✓ Əhalinin az təminatlı təbəqəsinin xeyrinə milli gəlirin yenidən bölüşdürülməsi hesabına əmlak qeyri-bərabərliyinin ixtisarı
- Yüksək həyat səviyyəsinin təminatı funksiyasının xüsusi müəssisələrin üzərinə düşməsi

Şərqi Asiyanın hansı 2 ölkəsi Yaponiyanın dünya bazarında mövqeyinin möhkəmlənməsindən sonra onun iqtisadi siyasətini ümumiləşdirdi və istifadə etdi:

- 579.
1. Çin
 2. Koreya Respublikası
 3. KXDR
 4. Tayvan
 5. Vyetnam

- 1,2
- 1,4
- 2,3
- ✓ 2,4
- 1,3

Yapon möcüzəsinin başlıca iqtisadi hərəkətverici qüvvəsi:

- 580.
1. Daxili istehlakın artımı
 2. Böyük miqdarda malların ixracı
 3. Aparıcı texnologiyaların ixracı
 4. Kapital qoyuluşunun artımı
 5. amerikanın iqtisadi köməyi

- 2,4
- 4,5
- 2,3
- ✓ 1,4
- 1,5

Müharibədən sonrakı vaxtda Yaponiya iqtisadiyyatının inkişaf mərhələlərinin ardıcılığı

- 581.
1. islahatların həyata keçirilməsi
 2. 90-cı illərin böhranı və ondan növbəti çıxış
 3. bərpa dövrü
 4. Yüksək artım tempi dövrü
 5. Yanacaqın qiymət artımına adaptasiyası və iqtisadiyyatın beynəlmilləşməsi dövrü

- 1.3.4.2.5.
- 5.2.3.1.4.
- 3.4.1.5.2.
- 1.3.5.4.2.
- ✓ 3.1.4.5.2.

Qərbi Avropanın sosial-iqtisadi modelinin Amerika və Yaponiya modelindən fərqləri:

- 582.
1. Üçüklü təsərrüfat mexanizmində yuxarı yarus (dövlət tənzimlənməsi səviyyəsi) digər mərkəzi qüvvələrə nisbətən böyük rol oynayır.
 2. Qərbi Avropanın ictimai-iqtisadi sisteminin meylliyi dünyada daha yüksəkdir.
 3. dünya təsərrüfatına və təsərrüfat həyatının beynəlmilləşməsinə açıqlığı bir qədər aşağı səviyyədədir.
 4. əgər ABŞ və Yaponiyanın sosial-iqtisadi sistemi çərçivəsində fərdçilik prinsipi kimi və ictimai həyatın əsas qaydası kimi həmrəyliyi üstələyirsə, Qərbi Avropada isə həmrəylik prinsipi fərdçilik prinsipindən üstün tutulur.

- 2.3.4
- ✓ 1.2
- 2.3.
- 1.3.4
- 3.4

583. Xüsusi mülkiyyətə əsaslanan hansı iqtisadi sistemdə təsərrüfatın inkişafı tamamilə qiymət mexanizmi ilə tənzimlənir:

- Feodal
- Ənənəvi

- √ Bazar
- İnzibati-amirlik
- Anarxiya

584. İstehsalın inkişaf səviyyəsinin təmərküzləşmiş ifadəsi:

- İstehsalın nəticəsi
- əhalinin rifah halı
- √ vaxta qənaət
- asudə vaxt
- Məhsul istehsalı

585. İqtisadi inkişafın hərəkətverici qüvvələri hansılardır?

- Siyasi qaydalar
- Sosial amillər
- Mənəvi potensial
- √ Əmək və istehsal motivləri
- Hüquqi normalar

586. İqtisadi sistemin strukturuna nə daxildir?

- Dövlət quruluşu, siyasi demokratiya
- √ Mülkiyyət formaları, iqtisadi bazis
- Texnika və texnologiyanın tətbiqi
- Məhsuldar qüvvə, maddi əsas
- Siyasi təşkilatlar, ali qanunverici orqan

587. İqtisadi inkişaf sürətinə görə dünyada 1-ci yeri tutan ölkə:

- Almaniya
- ABŞ
- √ Çin
- Rusiya
- Böyük Britaniya

588. Dünyanın kasıb ölkələri qrupuna hansı ölkə daxildir?

- İraq
- Somali
- Çad
- √ Banqladeş
- Əfqanıstan

589. Təbii sərvətin zənginliyi ilə əlaqədar yüksək gəlir götürən ölkə:

- Konqo
- Laos
- Vyetnam
- Rusiya
- √ Küveyt

590. Latın Amerikasının yeni sənaye ölkəsi hansıdır?

- √ Meksika
- Uruqvay
- Çili
- Salvador
- Kuba

591. Asiyanın yeni sənaye ölkəsi hansıdır?

- Monqolustan
- Çin
- √ Cənubi Koreya
- Tayvan
- Yaponiya

592. Qeyri bazar iqtisadiyyatlı inkişaf etməkdə olan ölkələr hansılardır?

- Braziliya, Hindistan
- Çin, Türkiyə
- Pakistan, Misir
- İran, Argentina
- √ Şimali Koreya, Kuba

593. Yaponiyanın ÜMM-da dövlət xərclərinin xüsusi çəkisi:

- 10,7
- √ 32,5
- 27,4
- 39,5
- 25,4

594. Böyük Britaniyanın ÜMM-da dövlət xərclərinin xüsusi çəkisi:

- 13,4
- 30,1
- √ 42,3
- 35,7
- 20,5

595. Fransanın ÜMM-da dövlət xərclərinin xüsusi çəkisi:

- 20,4
- 31,4
- √ 51,4
- 40,5
- 28,5

596. 2010-cu ildə ABŞ-ın ÜMM-da dövlət xərclərinin xüsusi çəkisi

- √ 37,1
- 17,6
- 20,5
- 25,4
- 15,4

597. İqtisadiyyata dövlət müdaxiləsinin alətləri:

- Struktur siyasəti
- √ Maliyyə, vergi, qiymət, kredit siyasəti
- Investisiyalar
- Ticarət-kommersiya vasitələri
- Demografik amillər

598. İqtisadiyyata dövlət müdaxiləsinin hədləri:

- √ Bazar təsərrüfatının ümumi sərhədləri ilə kifayətlənmək
- İqtisadiyyatın strateji sahələrini tənzimləmək

- Fundamental elmləri inkişaf etdirmək
- Makroiqtisadiyyatda təkrar istehsalı fasiləsizliyi
- İqtisadi fəaliyyətdə boşluqlar doldurmaq

599. İqtisadiyyata dövlət müdaxiləsi nə deməkdir?

- İqtisadiyyatın sahələrini və yarım sahələrini tənzimləmək
- İqtisadiyyatda təsərrüfat islahatlarını həyata keçirmək
- İqtisadi-maliyyə böhranına qarşı mübarizə
- ✓ Vergi , kredit qiymət və sair siyasəti həyata keçirmək
- Bazar subyektlərinin fəaliyyətini əlaqələndirmək

600. İqtisadi və sosial tərəqqinin əsasları nədir?

- Əhəlinin rifah halı
- ✓ Milli gəlir
- Ümumi daxili məhsul
- Milli sərvət
- İstehsalın səmərəliliyi

601. İqtisadi inkişafın nəticəsi nədə ifadə olunur?

- Məhsul istehsalından
- iqtisadi tərəqqidə
- ✓ tələbatın ödənilməsi dərəcəsində
- əməkdə
- İstehsalın artımında

602. İqtisadiyyatın son məqsədi nədir?

- İstehsal
- İnkişaf
- ✓ İnsan
- Səmərəlilik
- Məhsul

603. Milli iqtisadi sistemin açıqlığının qorunması üsulları hansıdır?

- Sosial çevikliyin artması
- Nəhəng korporasiyalar xarici fəaliyyətinin güclənməsi
- ✓ İnkişaf etmiş dövlət tənzimlənməsinin işləməsi
- Bazar tənziminin güclənməsi
- İqtisadiyyatda ixrac sahələrinin artması

604. Milli iqtisadi sistemin açıqlığı nə ilə ifadə olunur?

- Gömrük tariflərinin tətbiq olunmaması
- Əhəlinin yaşayışının keyfiyyəti
- Dünya bazarında mövqeyi
- ✓ Dünya iqtisadiyyatına inteqrasiya olunmanın yüksək səviyyəsi
- Ölkə sərhədlərinin açıqlığı

605. Sosial-iqtisadi quruluşun ümumi meyarı nədir?

- ✓ Məhsuldar qüvvə
- İqtisadi inkişaf
- İqtisadi münasibətlər
- Texnika və texnologiyanın inkişaf səviyyəsi
- Tələbatın ödənilmə dərəcəsi

606. Beynəlxalq ixtisaslaşma və kooperasiyalaşmanın səviyyəsi nədə özünü göstərir?
- İqtisadi artım
 - Real əmək haqqı
 - √ İqtisadi tərəqqi
 - Təhsil səviyyəsi
 - Texniki tərəqqi
607. Avropa ölkələrindən hansı atom elektrikstansiyasında istehsal etdiyi elektrik enerjisinin yüksək hissəsini ayırır (75%)?
- İtaliya
 - Norveç
 - Hollandiya
 - √ Fransa
 - İsveç
608. Fransanın nəhəng TMK-sını göstərin.
- Bi En Pi Paribas
 - √ bütün cavablar doğrudur
 - Ay Bi Eyç Em
 - bibendi Universal
 - alkatel
609. Aşağıdakı xarakteristika hansı ölkəyə aiddir?
Məşhur aqrar ölkədir; kənd təsərrüfatı məhsullarının böyük ixracatçısıdır; taxıl istehsalı üzrə dünyada 4-cü, Avropada 1-cidir; üzüm istehsalı üzrə dünyada və Avropada 2-cidir; yetişdirilən donuzların sayına görə dünyada və Avropada 9-cudur; KPC-nin mövcudluğuna görə dünyada 13-cü və Avropada 2-ci yerdədir.
- Albaniya
 - İspaniya
 - √ Fransa
 - Böyük Britaniya
 - Portuqaliya
610. İqtisadiyyatın liberallaşmasına istiqamətlənən Fransız sosial-iqtisadi modelinin islahatlaşdırılması nə vaxt başlamışdır?
- 30-cu illərin birinci yarısında
 - 1939-cu ildə
 - 1940-cı ildə
 - √ 80-ci illərin 2-ci yarısında
 - 50-ci illərdə
611. Fransaya kapitalın əsas ixracatçıları.
- Yunanıstan, Macarıstan
 - √ ABŞ, Almaniya
 - Serbiya, İsveç
 - Sloveniya, Finlandiya
 - Çin, Avstriya
612. Fransızların sosial-iqtisadi modelinin başlıca əlamətləri:
- √ iqtisadiyyata dövlətin intensiv müdaxiləsi
 - iqtisadiyyatın idarə olunmasında xüsusi sektorun yüksək rolu
 - xarici şirkətlərin iqtisadiyyatı tənzimləməsi
 - düzgün cavab yoxdur
 - iqtisadiyyatda dövlət tənzimlənməsinin zəif rolu

Fransızların sosial iqtisadimodeli necəadlanır?

613.

- 1.Dirijist
- 2.Etatist
- 3.Marksist
- 4.Neoliberalist.

- 2.4
- √ 1.2
- 1.3
- 1.4
- 3.4

Fransa və İtaliyanın oxşar cəhətləri:

614.

1. İnkişaf etmişyeddilərin tərkibinə daxildir.
- 2.Nəhəng neft yataqlarınamalığıdır.
- 3.əhalininhər nəfərinə yüksək ÜDM düşür
- 4.İqtisadiyyatın dövlət tənzimlənməsinin rolu.

- 1.4
- 2.3
- 3.4
- √ 1.3
- 2.4

615.

Avropada kənd təsərrüfatı məhsulları istehsalının həcmində Fransanın tutduğu yer.

- 5-ci yer
- √ 1-ci yer
- 4-cü yer
- 3-cü yer
- 10-cu yer

616.

Fransa sənayesində xarici kapitalın payı.

- √ 40%
- 25%
- 15%
- 5%
- 10%

617.

XIX əsrin 1-ci yarısında İngiltərə və Fransa iqtisadi inkişaf modelinin oxşar cəhətlərini müəyyənləşdirin.

- √ Yüngül sənayenin sürətli inkişafı, fond bazarının inkişafı
- kəndlilərin qeyri-iqtisadi asılılığının saxlanması
- iqtisadiyyatın dövlət tənzimlənməsinin güclənməsi
- ifrat istehsalın 1-ci iqtisadi böhranı
- Sənaye çevrilişinin başa çatması

618.

Fransa iqtisadi modelinin əhəmiyyətli xüsusiyyətləri:

- dövlət sektorunun bir qədər az payı
- İxracdan güclü asılılıq
- düzgün cavab yoxdur
- √ dövlət sektorunun böyük payı
- xüsusi sektorun böyük payı

619.

İtaliya TMK-nı göstərin:

- √ Ferrari, Fiat
- Gamesa, İndra
- Alkatel, Ey Bi Eyç Em
- Reno, Deutsche Telekom

- Telefonika, Movistar

620. İtaliya hansı məhsulun istehsalı üzrə Avropa ölkələri arasında 1-ci, dünyada isə 2-ci yerə yüksəlmişdir?

- avtomobil
- kompüter
- ✓ soyuducu və yuyucu maşın
- parça
- traktor

621. Bu ölkə ayaqqabı istehsalı üzrə dünyada 2-ci yeri, ixracı üzrə isə 1-ci yeri tutur?

- ✓ İtaliya
- Koreya
- Ekvador
- Portuqaliya
- İspaniya

622. İtaliya şərab ixracının həcminə görə neçənci yerdədir?

- ✓ dünyada 1-ci yer
- Şərab istehsal etmir
- dünyada 5-ci yer
- Avropada 7-ci yer
- avropada 3-cü yer

623. Ölkə ixracın həcminə görə dünyada 6-cı yeri, idxalın həcminə görə isə 7-ci yeri tutur:

- ✓ İtaliya
- ABŞ
- Meksika
- Çexiya
- Yaponiya

624. İtaliya hər il nə istehsal edir?

- 3 mln. avtomobil
- 6 mln. avtomobil
- 20 mln. avtomobil
- İstehsal etmir
- ✓ 1,5 mln. avtomobil

625. İtaliya sənayesinin aparıcı sahələri:

- yeyinti sənayesi
- kimya sənayesi
- ✓ bütün cavablar düzdür
- tikiş sənayesi
- Maşınqayırma

626. Dünya istehsalında İtaliyanın payı:

- ✓ 3%
- 6%
- 1%
- 4,5%
- 10%

627. İqtisadi inkişafın İtalyan modeli hər şeydən öncə nə ilə fərqlənir?

- Əhalinin hər nəfərinə düşən ÜDM-un az olması
- digər ölkələrdən asılılıq
- Sənayenin zəif inkişafı
- ✓ Kiçik və orta biznes
- Mənfi tədiyyə balansı

628. 3 güc mərkəzlərindən birini göstərin.

- Cənubi Asiya
- ✓ Qərbi Avropa
- Latın Amerikas
- Avstraliya
- Şimali Afrika

629. İqtisadi inkişafın Avropa modeli aşağıdakı amillərlə şərtlənir:

- ✓ bütün cavablar düzgündür
- Dünya təsərrüfatının və təsərrüfat həyatının beynəlmilləşməsinin açıqlığının dərəcəsi
- xüsusi təsərrüfat-hüquqa statusa malik güclü kooperativ sektorun mövcudluğudur ki, dünya bazarında region mallarının hərəkətində aparıcı rol oynayır
- İqtisadiyyatın dövlət tənzimlənməsi tədbirləri sistemində güclü sosial ədalətin mövcudluğu
- Sahibkarlıq fəaliyyətinin mənəvi prinsiplərinə sosial ehkamların və katolik kilsələrin təsiri

630. Qərbi Avropanın xarici ticarət dövriyyəsinin neçə %-ni regional ticarətin payına düşür?

- 50%
- 100%
- 20%
- ✓ 70%
- 40%

631. Qərbi Avropa ölkələrinin xarici ticarətinin daha çox xarakterik xüsusiyyətlərindən biri odur ki, ...

- ✓ Əsas hissəsi regiondaxili dövriyyəyə düşür
- Əsasən hasilat sənaye məhsulları istehsal edir
- Əsasən kənd təsərrüfatı məhsulları ixrac edir
- Zəif inkişaf edib
- İdxaldan güclü asılıdır

632. Azərbaycan beynəlxalq investisiyanın müdafiəsi üzrə hansı ölkələr ilə beynəlxalq müqavilə bağlamayıb?

- MDB ölkələri və Yaponiya
- ABŞ və Almaniya
- ✓ İraq və Fransa
- Türkiyə və İngiltərə
- Pakistan və İran

633. İnfrostruktura milli proqramının reallaşdırılması üçün hansı həcmdə investisiya tələb olunur?

- 9 milyard \$
- 14 milyard \$
- ✓ 3 milyard \$
- 7 milyard \$
- 5 milyard \$

634. Azərbaycanda hansı mövcud nəqliyyat avadanlıqlarının texniki yenidənqurmaya və rekonstruksiya ehtiyacı var?

- ✓ Bakı Dəniz Limanı
- Dəmir yolu nəqliyyatı
- avtoyol nəqliyyatı

- Metropoliten
- Hava nəqliyyatı

635. TACİS proqramına görə hansı prioritet sahələr müəyyən olunub?

- Maliyyə xidmətləri, satışın yayılması, humanitar və insan resursları
- Energetika, transport
- Dövlət müəssisələrinin yenidən təşkili və özəl sektorun inkişafı
- Nəqliyyat, maliyyə xidmətləri
- ✓ Bütün variantlar doğrudur

636. Hansı ölkə Böyük İpək Yolu (TRASEKA) və Fiber optik kabel xətti Trans – Asiya – Avropa (TAA) marşrutu üzrə daşımalar həyata keçirən lider dövlətdir?

- ✓ Azərbaycan
- Özbəkistan
- Rusiya
- İran
- Qazaxıstan

637. Bu ölkələrdən hansı daha çox neft ehtiyatlarına malikdir?

- Səudiyyə Ərəbistan, İran, İraq, BƏƏ
- İran, İraq, Küveyt, Azərbaycan
- Azərbaycan, Səudi Ərəbistan, İran
- Venesuela, İzrail, Küveyt, İraq
- ✓ Səudi Ərəbistan, BƏƏ, İzrail, Küveyt

638. Azərbaycandan nəyin idxalı nəticəsində Qərblə ticarətdə ticarət tərəfdaşları kimi bu ölkələrin əhəmiyyəti artmışdır?

- Ərzaq məhsulları
- Məişət texnikası
- Karbohidrogen xammalı
- ✓ Neft və neft məhsulları
- Neft avadanlıqları

639. Müstəqillik dövründə Azərbaycan nəyə nail olub?

- ✓ Bütün variantlar doğrudur
- Sosial iqtisadi münasibətlər sistemində radikal torpaq islahatları və iqtisadiyyatın liberallaşdırılmasına yeni şərait yaratdı?
- Açıqlıq artmış və dünya iqtisadi sistemində inteqrasiya çoxalmışdır
- Təbii iqtisadi resurslardan istifadə üzrə uzunmüddətli milli strategiya yaradılmışdır
- Liberal bazar iqtisadiyyatı mexanizmi şəraitində ölkənin iqtisadi sistemi sabillik əldə edib

640. Azərbaycanda bugün üçün hansı dövlət proqramı realizə olunmur?

- “Sosial iqtisadi inkişaf”
- ✓ “Kiçik sahibkarlığa dövlət dəstəyi”
- “Dövlət investisiya proqramı”
- Bütün cavablar doğrudur
- “Yoxsulluğun azaldılması və iqtisadi artım”

641. Mövcud böhranı aradan qaldıran yeganə iqtisadi cəhətdən cəlbedici və mühüm amil nədir?

- Siyasi amil
- ✓ Neft faktoru
- Texniki tərəqqi
- İnvestisiya
- Əmək resursları

642. Azərbaycanın neft sənayesində geniş miqyaslı xarici investisiyaların cəlb edilməsi üçün real imkanları nə yaradıb?
- “Qarabağ” və “Şahdəniz” müqavilələri, Cənubi Qafqaz boru kəməri
 - Balaxanı – Sabunçu – Ramana, Kürdəxanı neft yataqlarının reabilitasiyası
 - “Əsrin müqaviləsinin” bağlanması, Bakı – Tbilisi – Ceyhan boru kəməri
 - ✓ “Əsrin müqaviləsinin” bağlanması, “Qarabağ” və “Şahdəniz” müqavilələri
 - Bakı – Tbilisi – Ceyhan boru kəməri, “Qarabağ” və “Şahdəniz” müqavilələri
643. Bu inteqrasiya birliklərindən hansı Azərbaycanın ən mühüm ticari tərəfdaşı oldu?
- AB və NAFTA
 - QUAM və İƏİT
 - AB və QUAM
 - QUAM və NAFTA
 - ✓ İƏİT və AB
644. MDB ölkələri içərisində rusiyadan sonra hansı ölkənin daha çox ehtiyatları var?
- Özbəkistan
 - Türkmənistan
 - ✓ Qazaxıstan
 - Ukrayna
 - Azərbaycan
645. əsrin müqaviləsi nə vaxt imzalanıb?
- ✓ 1994
 - 1993
 - 1997
 - 1999
 - 1995
646. Azərbaycanda keçid dövründən bazar iqtisadiyyatına keçid prosesləri nəyə görə çətinləşib?
- İnfilyasiyaya görə
 - Resursların çatışmamazlığı
 - Yanlış iqtisadi siyasət
 - Bütün cavablar doğrudur
 - ✓ Ölkənin 20 %-nin hərbi müdaxilə və işğal altında olması
647. Azərbaycan Respublikasının hökuməti iqtisadi inkişafın əsas konseptual istiqəmətlərini razılaşdırmayıb:
- AYİB
 - Dünya bankı
 - ✓ Strateji araşdırmalar mərkəzi
 - Beynəlxalq xeyriyyə fondu, Dünya bankı
 - Beynəlxalq xeyriyyə fondu
648. Azərbaycan dünyanın bütün ölkələri ilə ticarət və qitəsadi əlaqələrinin genişləndirilməsi üçün hansı ölkələrə daxil olmağa hazırlaşır?
- ✓ ÜTT
 - ASEAN
 - Avropa İttifaqı
 - QUAM
 - OPEK
649. Beynəlxalq təşkilatlar, sənaye və postsənaye ölkələri Azərbaycanın iştirakı ilə həyata keçirir:
- Düzgün cavab yoxdur

- İqtisadi siyasətin və strateji proqramların həyata keçirilməsi
- Yalnız iqtisadi siyasətin və strateji proqramların tətbiqi
- ✓ Hərtərəfli strateji və iqtisadi siyasətinin inkişafı, tətbiqi və icrası ilə iqtisadi yenidənqurma və özəlləşdirmənin həyata keçirilməsi
- Yalnız hərtərəfli strategiyanın tətbiqi və icrası

650. Şahdəniz yatağının işlənməsində hansı şirkətlər iştirak edir?

- ✓ BP, SOCAR, Statoil Azerbaijan
- BP, Elf Petroleum Azerbaijan, CNPC
- Turkish Petroleum Overseas Company Limited, Statoil Azerbaijan, CNPC
- Elf Petroleum Azerbaijan, Qazprom, CNPC
- BP, SOCAR, Qazprom

651. Azərbaycanın ən böyük qaz və kondensat yatağı hansıdır?

- Abşeron
- Bakı – Novarasisk
- Azəri – Çıraq – Günəşli
- ✓ Şahdəniz
- Bakı – Tbilisi - Ceyhan

652. Azərbaycanın ən iri neft yatağı hansıdır?

- Bakı – Supsa
- Şahdəniz
- ✓ Azəri – Çıraq – Günəşli
- Qarabağ
- Abşeron

653. 2008- ci ildə Azərbaycanda malların idxalının ümumi dəyəri 7.2 milyard \$ təşkil edib. Bu xarici ticarətin neçə faizini təşkil edir?

- 23%
- ✓ 13%
- 25%
- 9%
- 15%

654. Azərbaycanda karbohidrogenlərin ixracı neçə faiz təşkil edir?

- ✓ 88,2 %
- 85,5%
- 75%
- 30%
- 90%

655. Ölkədə iqtisadiyyatın açıqlığının kəmiyyət göstəricilərinə daxildir:

- Xarici ticarət üçün kvotalar
- reeksportun həcmi
- ✓ ixrac kvotası
- idxal kvotası
- ticarət dövriyyəsinin həcmi]

656. MDB çərçivəsində iqtisadi inkişafa görə liderlik edən dövlət hansıdır?

- Ermənistan
- Qazaxıstan
- ✓ Azərbaycan
- Ukrayna

- Özbəkistan

657. Anqlo –amerikan modelindən fərqli olaraq Alman korporativ idarəetmə modeli nə ilə xarakterizə olunur?

- Sahibkar faktorları ilə
- İnnovasion fəaliyyətlə
- İnvestorların azlığı ilə
- İnvestorların çoxluğu ilə
- ✓ Müəyyən sərtliliklə və hansısa səviyyədə bürokratiya ilə

658. Avropa Birliyini innovativ inkişafda lider etmək üçün və bununlada dünyada ən yüksək rəqabət qabiliyyətinin təmin edilməsi üçün Lissabon sammitində AB planı nə zaman qəbul olunub?

- 1995
- ✓ 2000
- 1996
- 1998
- 1997

659. Almaniya sahibkarlıq fəaliyyətinin zəifləməsinin səbəbləri hansıdır?

- ✓ Yüksək vergilər və sosial ayırmalar
- Beynəlxalq iqtisadi əlaqələrin zəif inkişafı
- Həddən artıq açıq iqtisadiyyat
- Qapalı iqtisadiyyat
- Aşağı vergilər və sosial ayırmalar

660. Almaniya hökuməti hansı üsulla biznes mühitinin formalaşmasına fəal təsir edir?

- Antiinhisar tənzimlənmə metodundan istifadə edir
- Orta sahibkarlığa yardım üçün xüsusi tədbirlərdən istifadə edir
- ✓ Bütün cavablar doğrudur
- Kiçik sahibkarlığa yardım üçün xüsusi tədbirlərdən istifadə edir
- Maliyyə tənzimlənməsi metodundan istifadə edir

661. Almaniyanın inkişafı nə ilə izah olunur?

- Sahibkarlar üçün şəraitin yaranması ilə
- Özəl sektorun inkişafı ilə
- Beynəlxalq əlaqələrin inkişafı ilə
- Hökumətin dəstəyi ilə
- ✓ İqtisadi artımı stimullaşdıran yeni sahibkarlarla izah olunur

662. Alman sahibkarlıq modeli nə ilə xarakterizə olunur?

- Alman sahibkarlıq modeli təşkilatı fəaliyyətlə xarakterizə olunur
- ✓ Alman sahibkarlıq modeli sosial fəaliyyətlərlə xarakterizə olunur
- Alman sahibkarlıq modeli sahibkarlıq ruhu və investisiya vəzifələri ilə xarakterizə olunur
- Alman sahibkarlıq modeli sahibkarlıq fəaliyyəti ilə xarakterizə olunur
- Alman sahibkarlıq modeli sosial fəaliyyətlə xarakterizə olunur

663. Ştandorta nə deməkdir?

- Kapitalın yenidən istehsalı üçün yenidən investisiya qoyulması üçün yer
- Kreditin aradan qaldırılması üçün yer
- İstehsalın yenidən qurulması üçün yer
- ✓ Kapital qoyuluşu və istehsalın yerləşdirilməsi üzrə yer
- İstehsalın emalı üçün yer

664. Almaniya rəqabət qabiliyyətinin aşağı düşməsinə iki səbəblə əlaqələndirilir:

- √ Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin aşağı düşməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə qlobal rəqabətdə uduzur
- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin aşağı düşməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə qlobal rəqabətdə qazanır
- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə qlobal rəqabətdə qazanır
- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə qlobal rəqabətdə qazanır
- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə qlobal rəqabətdə uduzur

665. Sosial bazar iqtisadiyyatı nədir?

- √ Bu açıq sistemdir, onun inkişafı dayanmayıb, birdəfəlik formalaşmış mexanizm deyil, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalıb və qalırda
- Bu qapalı sistemdir, onun inkişafı dayanmayıb, birdəfəlik formalaşmış mexanizm olub, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalıb və qalırda
- Bu qapalı sistemdir, onun inkişafı dayanmayıb, birdəfəlik formalaşmış mexanizm deyil, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalıb və qalırda
- Bu qapalı sistemdir, onun inkişafı dayanıb, birdəfəlik formalaşmış mexanizm olub, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalmıyıb və qalmırda
- Bu qapalı sistemdir, onun inkişafı dayanıb, birdəfəlik formalaşmış mexanizm deyil, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalmıyıb və qalmırda

666. Almaniya mövcud sosial iqtisadi sisteminin başqası ilə əvəzlənməsi nəyə gətirib çıxarır?

- AFR-də norveç modelinin yayılmasına
- √ AFR-də anqlo-amerikan modelinin yayılmasına
- AFR-də italyan modelinin yayılmasına
- AFR-də rusiya modelinin yayılmasına
- AFR-də nyapon modelinin yayılmasına

667. 2004-cü ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış əmək bazarının tənzimlənməsinə görə Almaniya neçənci yerdədi?

- 49-cu
- 30-cu
- 23-cü
- 17-ci
- √ 60-cı

668. 2004-cü ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış ticarətdə vergi tətbiq etməyə görə Almaniya neçənci yerdədi?

- √ 58-ci
- 30-cu
- 23-cü
- 17-ci
- 49-cu

669. 2004-cü ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış dövlət maliyələşdirməsi və iqtisadi siyasətə görə Almaniya neçənci yerdədi?

- 29-cu
- 10-cu
- 22-ci
- 8-ci
- √ 34-cü

670. 2003-cü ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış dövlətlər arası rəqabət bacarığına görə Almaniya neçənci yerdədi?

- 15-ci

- 10-cu
 - √ 20-ci
 - 8-ci
 - 18-ci
- 671.** 2002-ci ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış dövlətlər arası rəqabət bacarığına görə Almaniya neçənci yerdədi?
- 10-cu
 - √ 17-ci
 - 12-ci
 - 8-ci
 - 14-cü
- 672.** 2001-ci ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış dövlətlər arası rəqabət bacarığına görə Almaniya neçənci yerdədi?
- 9-cu
 - 10-cu
 - 12-ci
 - 8-ci
 - √ 13-cü
- 673.** 2004-cü ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış dövlətlər arası rəqabət bacarığına görə Almaniya neçənci yerdədi?
- √ 21-ci
 - 17-ci
 - 14-cü
 - 20-ci
 - 19-cu
- 674.** 2004 cü ildə WEF (World Economic Forum) tərəfindən 120 ölkə arasında hesablanmış yerli iş mühiti üzrə Almaniya neçənci yerdədi?
- √ 5-ci
 - 4-cü
 - 3-cü
 - 2-ci
 - 1-ci
- 675.** 2004 cü ildə WEF (World Economic Forum) tərəfindən 120 ölkə arasında hesablanmış iqtisadi rəqabət üzrə Almaniya neçənci yerdədi?
- 12-ci
 - 10-cu
 - √ 3-cü
 - 11-ci
 - 8-ci
- 676.** 2004 cü ildə WEF (World Economic Forum) tərəfindən 120 ölkə arasında hesablanmış makkroiqtisadi mühit üzrə Almaniya neçənci yerdədi?
- 20-ci
 - 24-cü
 - 23-cü
 - 22-ci
 - √ 26-cı
- 677.** 2004 cü ildə WEF (World Economic Forum) tərəfindən 120 ölkə arasında hesablanmış texniki inkişaf üzrə Almaniya neçənci yerdədi?

- 7-ci
- 10-cu
- 8-ci
- ✓ 12-ci
- 9-cu

678. 2004 cü ildə WEF (World Economic Forum) tərəfindən 120 ölkə arasında hesablanmış iqtisadi rəqabət üzrə makroiqtisadi indeksə görə Almaniya neçənci yerdədi?

- ✓ 13-cü
- 11-ci
- 10-cu
- 9-cu
- 12-ci

679. Almaniyanın şərq torpaqlarına hər il neçə milyard avro dövlət vəsaiti nəql olunur?

- 74 milyard avro
- 62 milyard avro
- 51 milyard avro
- 40 milyard avro
- ✓ 85 milyard avro

680. Almaniyanın şərq torpaqlarında əmək məhsuldarlığı qərblə müqayisədə neçə faiz təşkil edir?

- 30%
- 40%
- 50%
- ✓ 60%
- 20%

681. Almaniya aid ən mühüm qiymətləndirmələrdən biri kim tərəfindən keçirilib?

- OON
- Dünya ticarət orqanizasiyası
- ✓ İnkişaf üzrə Beynəlxalq İnstitut
- Bütün cavablar düzgün deyil
- Beynəlxalq valyuta fondu

682. Almaniya aid ən mühüm qiymətləndirmələrdən biri kim tərəfindən keçirilib?

- ✓ ümumdünya iqtisadi forumu
- Bütün cavablar düzgün deyil
- Dünya ticarət orqanizasiyası
- OON
- Beynəlxalq valyuta fondu

683. Maizn modeli neyi qeyd edir?

- istehsalın şaxələndirilməsi
- vergilərin artırılması
- ✓ Aşağı əmək haqqı alanlara sosial ödəmələrin kompensasiyası
- İşsizliyin aradan qaldırılması
- İş yerlərinin artırılması

684. Almaniyanın sosial qarantiya sisteminin çatışmamazlıqları:

- Etibarlı deyil
- Bütün cavablar düzgün deyil
- Bütün cavablar doğrudur

- Çox ucuz olmağı
- √ Çox baha olmağı

685. Almaniya əmək bazarının zəifliyinin əsas səbəblərindən biri:

- Proteksionist siyasət
- √ İdarə etmədə iştirakın sistemi
- İş birliyi
- Bazar münasibətlərinə hökumətin müdaxiləsi
- İdarəçilikdə təcrid olunma sistemi

686. İş birliyi nədir?

- Bütün cavablar düzgün deyil
- √ Hükumət, həmkərlər ittifaqı və işəgötürənlər arasında milli səviyyədə danışıqlar mexanizmi
- Şirkətin işçiləri və menecerləri arasında razılaşma
- Əmək islahatları toplusu
- Əmək bazarı üzrə beynəlxalq saziş

687. Alman - yapon modelinin (mərkəzi bank) prinsipi:

- √ Bank kreditləri vasitəsilə güzəştli maliyələşdirmə
- Bütün cavablar düzgün deyil
- Fond birjası vasitəsilə güzəştli maliyələşdirmə
- Banklar vasitəsilə güzəştli maliyələşdirmə
- Beynəlxalq təşkilatlar vasitəsilə güzəştli maliyələşdirmə

688. Anqlo – amerikan (mərkəzi bazar) modelinin prinsipi:

- Bütün cavablar düzgün deyil
- beynəlxalq təşkilatlar vasitəsilə güzəştli maliyələşdirmə
- Bank kreditləri vasitəsilə güzəştli maliyələşdirmə
- √ Fond birjası vasitəsilə güzəştli maliyələşdirmə
- Banklar vasitəsilə güzəştli maliyələşdirmə

689. Almaniya rəqabət mühiti təkcə inhisarçılığa qarşı məhdudiyətlərlə dəstəklənmir, həm də :

- vergilərin artırılması ilə
- Gömrük baryerlərinin qoyulması ilə
- Vergilərin azaldılması ilə
- √ Kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə
- Korrupsiya ilə mübarizə ilə]

690. Günün çağırışı – 2010 reformuna əsasən, sənət müəssisələrinin növlərinin sayı:

- 2 dəfədən də çox artıb
- Bütün cavablar səhvdi
- 2 dəfə artıb
- √ 2 dəfədən çox azalıb
- Dəyişilməyib

691. Nə ilə əlaqədar olaraq Almaniya yaşlılar ölkəsinə çevrilir?

- Uzun ömürlülüyün yüksək olması
- √ Aşağı doğum səviyyəsi
- Yüksək doğum səviyyəsi
- Ömrün qısalığı
- Yüksək ölüm səviyyəsi

692. Avropada büdcə kəsirinin maksimum dəyəri necə adlanır?

- Maastrixt döşəməsi
- Madrid tavanı
- Maastrixt divarı
- ✓ Maastrixt tavanı
- Berlin tavanı

693. Hansı razılaşmaya əsasən Avropada büdcə kəsirinin maksimum dəyəri 3% - i ötə bilməz?

- ✓ Maastrixt
- Berlin
- London
- Roma
- Paris

694. Maastrixt razılaşmasına əsasən büdcə kəsirinin maksimum dəyəri (faizlə) neçədir?

- 7%
- ✓ 3%
- 6%
- 4%
- 5%

695. Almaniya kapitalın qoyulduğu yer və inkişafı necə adlanırdı?

- ✓ Ştandort
- İnvestişişn
- Platsdarm
- İnvest - plats
- Kapitalanlaqe

696. 2004-cü ildə qeydə alınmış bazar şərtlərinin qəbulu üzrə reyting hansı maliyyə orqanı tərəfindən qəbul olunub?

- beynəlxalq valyuta fondu
- Beynəlxalq kredit bankı
- Beynəlxalq yenidənqurma və inkişaf bankı
- ✓ Dünya Bankı
- ÜTT

697. 2004-cü ildə Dünya Bankı tərəfindən qeydə alınmış, bazar şərtlərinin qəbul edilməsi üzrə Almaniya 145 ölkə arasında neçənci yerdədi?

- 1-ci
- ✓ 24-cü
- 20-ci
- 22-ci
- 60-cı

698. 2004-cü ildə dərc olunmuş Dünya rəqabətqabiliyyətliliyi illiyi göstəricilərinə uyğun olaraq 60 ölkə arasında Almaniya neçənci yerdədi?

- 1-ci
- ✓ 21 - ci
- 20 - ci
- 22 - ci
- 60-cı

699. Alman modelində hansı prinsiplər birləşdirilib?

- √ Liberalizm və hökumətin aktiv müdaxiləsi
- Marksiz və neoliberalizm
- Neokeynsiant və liberalizm
- Neokeynsiant və marksizm
- Neoklassizm və hökumətin aktiv müdaxiləsi

700. AB hansı proqramlar vasitəsilə Azərbaycanı maliyələşdirir?

- İnformasiya və telekommunikasiya proqramları, əsas təşkilati proqramlar, ərzaq
- Humanitar yardım, mədəni dəstək, TACİS, tikinti işləri
- Təmir və tikinti işləri, humanitar yardım, informasiya və telekommunikasiya proqramları
- TACİS, təmir və tikinti işləri, mədəni dəstək
- √ TACİS, təmir və tikinti işləri, humanitar yardım, ərzaq